



4 pərdəli dram

Rusdan tərcümə Fidan Rzayevanındır

İştirak edənlər:

İvanov Nikolay Alekseyeviç - Kəndlilərin işləri üzrə divanxananın mütləq üzvü
Anna Petrovna - onun arvadı, qızılıqdakı adı Sarra Abramson

Şabelski Matvey Semyonoviç - qraf, onun dayısı

Lebedev Pavel Kiriloviç - yerli idarənin (zemstvonun) rəisi

Zinaida Savişna - onun arvadı

Saşa - Lebedevlərin qızı, 20 yaşında

Lvov Yevgeni Konstantinoviç - gənc zemstvo həkimi

Babakina Marfa Yeqorovna - dul qadın, mülkədar, varlı tacir qızı

Kosıx Dmitri Nikitiç - vergi məmuru (aksiz)

Borkin Mixail Mixayloviç - İvanovun uzaq qohumu, onun malikənəsinin idarə edəni

Avdotya Nazarovna - işi məlum olmayan qoca qarı

Yeqoruşka - Lebedevlərin hesabına dolanan şəxs

1-ci qonaq

2-ci qonaq

3-cü qonaq

4-cü qonaq

Piotr - İvanovun nökəri

Qavrila - Lebedevlərin nökəri

Hər iki cinsdən olan qonaqlar, nökərlər

Hadisə Rusyanın orta əyalətlərinin birində baş verir.

BİRİNCİ PƏRDƏ

İvanovun malikanəsində bağ. Sol tərəfdə eyvanlı evin ön hissəsi. Pəncərələrin biri açıqdır. Eyvanın qabağında geniş yarımdairəvi meydança yerləşir, buradan bağa düz və sağa doğru gedən alleyalar var.

Sağ tərəfdə bağça divanları və kiçik masalar qoyulub. Axırıcı masanın üstündə lampa yanır.
Axşamüstüdür. Pərdə qalxanda evdən royal və violoncel üçün duet məşqinin səsi eşidilir.

İvanov və Borkin

İvanov masa arxasında oturub kitab oxuyur. Uzaqda, bağın içindən ayağında böyük çəkmə, əlində tüfəng gələn Borkin görünür. O keflidir. İvanovu görünce barmaqlarının ucunda ona tərəf gedir, ona çatanda tüfəngi onun üzünə tuşlayır.

İvanov: (*Borkini görüb diksinir, yerindən sıçrayır*)

...Mişa, bu nədir? Siz məni qorxutduz. Mənim onsuz da qanım qaradır, siz də bu səfəh zarafatlarla.. Qorxutduz, özü də bundan ləzzət alırsınız.

Borkin:

Yaxşı, yaxşı, günahkaram, günahkaram (*İvanovun yanında əyləşir*). Bir də eləmərəm, söz verirəm. İstidi. İnanırsız, canım, cəmi 3 saatə 17 verst yol gəldim, lap əldən düşdüm. Baxın görün, ürəyim necə döyüñür.

İvanov:

Yaxşı, yaxşı sonra..

Borkin:

Yox, siz indi baxın. (*Onun əlini götürüb sinəsinə qoyur*) Eşidirsiniz? Tu-tu-tu-tu-tu. Bu o deməkdir ki, mənim ürəyimdə qüsür var. Hər dəqiqə qəfildən öle bilərəm. Qulaq asın... mən ölsəm heyfsilənərsiniz?

İvanov:

Mən indi oxuyuram, qalsın sonraya.

Borkin:

Yox, ciddi sözümüzü, mən ölsəm heyfsilənərsiz?
Nikolay Alekseyeviç deyirəm ölsəm heyfsilənərsiz?

İvanov:

Əl çəkin!

Borkin:

Əzizim, doğrudan yazıığınız gələr?

İvanov:

Ona heyfsilənərim ki, sizdən araq iyi gəlir. Mişa, bu iyrənclikdi.

Borkin:

Doğrudan iy gəlir! Qəribedir. Əslində burda qəribə heç nə yoxdur. Plesnikidə müstəntiqə rast gəldim, biz də, doğrusu onunla hərəmiz 8 qədəh vurduq. Başa düşürəm, içmək çox zərərdir. Deyirəm zərərdir də, eləmi? Hə? Zərərdir?

İvanov:

Bu dözlüməzdir. Başa düşün, Mişa inanın ki, bu işgəncədir.

Borkin:

Yaxşı, yaxşı, taqsır məndədi, günahkaram! Özünüz bilin, oturun özünüz üçün. (*Durub gedir*) Qəribə millətdir, söz demək olmur ki... (*Qayıdır*) Hə! Az qala yadımdan çıxmışdı. 82 rubl görüüm.

İvanov:

Nə 82 rubl?

Borkin: Sabahki fəhlələrin puludu.
İvanov: Yoxumdur.
Borkin: Cox sağ olun. (*Ağzını ayır*) Yoxumdur. Fəhlələr pul istəməyəcək? İstəyecək?
İvanov: Bilmirəm. Bu gün mənim heç nəyim yoxdur. Aynın birinə qədər gözləyin, mən maaş alana qədər...
Borkin: Gel indi belə subyektlərlə danış görüm də. Fəhlələr pul üçün ayın birində yox, sabah səhər gələcəklər.
İvanov: İndi mən neyniyim? Kəsin, doğrayın məni. Bu nə murdar xasiyyətdir sizdə? Mən kitab oxuyanda, ya da əlimə qələm alanda yaxamdan yapışmaq?
Borkin: Mən sizdən soruşuram, fəhlələrə pul vermək lazımdır, ya yox? Eh, sizinlə nə ağız-ağıza verim? (*Əlini yelləyir*) Adlarını mülkədər qoyublar. Allah göstərməsin, torpaq sahibləridir. Rasional təsərrüfat, min desyatın torpaq, cibində bir qəpik yox. Çaxır zırzəmisi var, şübhəçən yoxdur.
Sabah götürüb üçatılanı sataram. Bəli! Yulafı biçilməmiş satacam, lap çovdarı da üstəlik! (*Səhnədə gəzişir*). Ele bilirsiz, nazınızla oynayacam? Hə? Xeyir, mən siz deyənlərdən deyiləm.

Həmin şəxslər, Şabelski və Anna Petrovna.

Pəncərə arxasında Şabelskinin səsi: Sizinlə qalmaq heç mümkün deyil, eşitmə qabiliyyətiniz bishmiş durnabaliğindan da pisdir, tuşə isə lap biabırıdır.

(Anna Petrovna pəncərədən görünür). Kimyidi indi burda danışan? Sizsiniz, Mişa? Niyə belə var-gəl eləyirsiz?

Borkin: Sizin bu Nikolas-voila ilə hələ bundan artıq da elərsən.

Anna Petrovna: Qulaq asın, Mişa. Deyin, krokete saman götərsinlər.

Borkin: (*Əlini yelləyir*) Əl çəkin məndən, rica eləyirəm.

Anna Petrovna: Bu nə ədadır? Sizə heç yaraşmır. Könlünüzdən keçir ki, sizi qadınlar sevsin, heç vaxt onların yanında hırslınməyin ve özünüz də tox tutmayın. (*Ərinə*) Nikolay, gəlin samanda dombalaq aşaq.

İvanov: Anyuta, sənə açıq pəncərə qarşısında durmaq zərərdir. Zəhmət olmasa, get burdan. (*çağırır*)
Dayı, pəncərəni ört. (*Pəncərə bağlanır*)

Borkin: Yadınızdan çıxməsn ki, iki gündən sonra Lebedevə faiz verməliyik.

İvanov: Yadimdadir. Bu gün Lebedevgildə olacam. Xahiş elərəm gözləsin. (*Saata baxır*)

Borkin: Siz ora nə vaxt gedəcəksiz?

İvanov: Ele indi.

Borkin: Dayanın, dayanın. Axı bu gün, deyəsen Şuroçkanın ad günüdür. Te-te-te-te! Mənsə unutmuşam. Bu nə yaddaşdı belə? (*atlanır-düşür*) gedəcəm, gedəcəm, (*oxuyur*) gedəcəm. Gedim yuyunum, kağız çeynayım, üç damcı naşir spirti içim və lap başdan başlamaq olar. Əzizim, Nikolay Alekseyeviç, atam-anam, ey könlümün mələyi, siz də əsəbileşirsiz, zaryırsız. Həmişə qanı qarasız, amma biz bir yerde nə oyular durğuzardıq?! Sizdən ötrü mən hər şeyə hazırlam. İsteyirsin Sizin xərinizə mən lap Marfuşa Babakinayla evlənilim də! Cehizin yarısı sizin. Yox, yarısını niyə? Lap hamisini götürün, hamisini!

İvanov: Bəsdi boş-boş danışdır!

Borkin: Yox, ciddi sözündü. Deyirəm də, isteyirsin Marfuşanı alım. Cehizi yarbayarı bölek. Amma mən bunu niyə Sizə deyirəm? Bilmirəm anlayacaqsınız? (*ağzını ayır*) “Bəsdi boş-boş danışdırınız”. Siz yaxşı adamsız, ağıllı... amma Sizdə çatmayınam nədi? Pərvaz eləmək! Ele coşmaq ki, hətta şeytanlar lərzəyə gəlsin! Siz psixopatsınız, mizi... normal adam olsaydım, bir ildən sonra milyonunuz olardı. Məsələn, şəxson mənim indi cibimdə 2300 rublum olsayıdı, ikicə həftədən sonra 20 minim olardı. İnanırsınız? Sizə elə gəlir ki, bu cəfengiyatdı, hə? Xeyir, ele deyil. Məne 2300 rubl verin, mən sizə birçə həftədən sonra 20 min gotirim. O biri sahilde Ovsyanov torpaq payı satır, bizimkinin başında - 2300 rubla. Əger biz o sahəni alsaq, hər iki sahil bizimki olar. Sahillərin ikisi de bizim olanda, biz çayın qabağını kəsə bilərik. Eləmi? Sonra deyirman tikərik, çayın qabağını kəsəcəyimizi elan etdiyimiz gün, çayın aşağı tərəfində yaşayınan hamisini hay-kük yaldıracaq, biz isə o zaman: kommen-zier, yəni əgər isteyirsiniz ki, sədd olmasın, pul verin. Başa düşdüz? Zarevski fabriki 5 min verər, Korolkov 3 min, monastır 5 min.

İvanov: Bütün bunlar, Mişa, fokusdur. Mənimlə küsüşmək istəmirsə, belə xülyaları özünüzdə saxlayın.

Eyni şəxslər, Şabelski və Lvov (*Şabelski Lvovla birlikdə evdən çıxarkən*)

Şabelski: Həkimlər de elə vəkillər kimidir, fərqi birçə ondadır ki, vəkillər ancaq soyur, həkimlərse həm soyur, həm öldürür. Burdakları nəzərdə tutmuram. (*Divana oturur*). Firıldاقilar, istismarçılar. Bəlkə, ola bilsin, Arkadiyada ümumi qaydadandan istisnalar var, lakin, mən həyatım boyu yəqin ki, iirmi min adamı müalicə etmişəm, amma heç bir həkimə rast gəlməmişəm ki, mənə firıldaqçı görünməsin.

Borkin: (*İvanova*) Hə, özünüz əlinizi tərpətmirsiz, üstəlik mənim də əlimi bağlayırsız. Ele buna görə bizim pulumuz yoxdur da...

Şabelski: Təkrar edirəm, burdakılardan söhbət getmir. Bəlkə də istisnalar var, amma o da ara-sıra...

İvanov: (*kitabi örtür*) Nə fikirdəsiz, doktor?

Lvov: (*pəncərəyə çevrilərək*) Səhər dediyimi deyirəm. O gərək dərhal Krıma getsin. (*Səhnədə gəzişir*)

Şabelski: (*qaqqıldayır*) Krıma! Bəs biz səninlə nə üçün müalicə etmirik, Mişa? Bu ki asan məsələdi. Bir dənə madam Anqo və ya Ofeliya öskürüb, asqırmağa başlayanda, o saat kağız götür və elmi qaydalar əsasında yaz: əvvəlcə gənc həkim, sonra Krıma səfər, Krımda tatar.

İvanov: (*qrafə*) Ah, sən də təngə getirme (*Lvova*). Krıma getmək üçün vəsait lazımdır. Tutaq ki, mən bunu tapdim, axı o qəti şəkildə oraya getmek istəmir.

Lvov: Bəli rədd eləyir. (*sükkut çökür*)

Borkin: Doktor, mənə deyin görüm, yəni Anna Petrovna o dərəcədə xəstədir ki, mütləq Krima getməlidir?

Lvov: (*pəncərəyə baxaraq*) Bəli, vərəmə lazımdır.

Borkin: Psss. Nə pis oldu. Mən özüm də çoxdan onun sıfətindən görürdüm ki, ömrü çox çəkən deyil...

Lvov: Asta danışın, evdə eşidilir.

Borkin: (*ah çəkərək*) Ömrümüz, insan həyatı gülə bənzəyir, çöldə çiçək açır, keçi gelir onu qırır, vəssalam, bayaq varıydı, indisə yoxdur.

Şabelski Her şey cəfəngiyatdır, cəfəngiyat, cəfəngiyat. Cəfəngiyat və firıldaq.

(*Pauza*)

Borkin: Mənəsə, cənablar, Nikolay Alekseyeviçə elə hey pul qazanmaq öyrədirəm. Ona elə indicə çox gözəl bir fikir ərz elədim, lakin mənim sözüm də, bəxtim də həmişəki kimi suya düşdü. Ona başa salmaq olmur ki...

Baxın görün onda nələr var: melanxoliya, məyusluq, ruh düşkünüyü, hüzün, kədər, qüssə, xiffət və sairə...

Şabelski: (*durub gərnəşir*) Sən hamı üçün dahi kəlləsən, icad edirsən, hamiya necə yaşamaq barədə dərs deyirsən. Mənə də heç olmasa bir dəfə öyrədəsen, öyrət ey ağıl dəryası, çıxış yolu göstər.

Borkin: (*durur*) Gedim yuyunum, sağ olun, cənablar. (*Qrafa*) Sizin 20 cür çıxış yoluñuz var. Yerinizdə olsayıdım, bir həftədən sonra cibimdə 20 minim olardı.

(*gedir*)

Şabelski: (*ardinca gedir*) O nətəhər olur? Mənə öyrət görüm.

Borkin: Burda öyrədiləsi bir şey yoxdur. Çox sadə. (*qayidur*) Nikolay Alekseyeviç, mənə bir rubl verin.

(*İvanov susaraq ona pul verir*)

Borkin: Mərsi! (*Qrafa*) Sizin əlinizdə hələ çox kozur var.

Şabelski: (*onun ardınca gedərək*) Axı, hansılardır?

Borkin: Sizin yerinizdə olsayıdım, birçə həftədən sonra mənim 30 minim, hətta ondan da daha artığım olardı. (*Qrafla gedir*)

İvanov: (*fasılodən sonra*) Artıq adamlar, artıq sözlər, axmaq suallara cavab vermək məcburiyyəti - bütün bunlar, doktor, məni yorub əldən salır. Mən tündməcəz, tez özündən çıxan, sərt, xırdaçı olmuşam, belə ki, özüm-özümü tanıya bilmirəm. Bütün günü başım ağrıyrı, yuxusuzluq, qulaqlarında səs, çıxış yolu da yoxdur ki, yoxdur.

Lvov: Mənim, Nikolay Alekseyeviç Sizinlə ciddi səhbətim olacaq.

İvanov: Olsun da...

Lvov: Anna Petrovna bərədə. O Krima getməyə razılıq vermir, amma mənbilən siznən gedər.

İvanov: İkimizin getməyinə vəsait lazımdır. Həm də mənə uzunmüddətli məzuniyyət verməzlər. Axı mən bu il məzuniyyətdə olmuşam. Tutaq ki, bu doğrudur. Sonra. Vərəmdən əsas dərmanı - tam sakitlikdir. Sizin arvadınızsa bir dəqiqə də rahat olmur. O həmişə sizin ona münasibətinizə görə narahatlıq keçirir. Bağışlayın mən, həyəcanlıyam və həqiqəti deyəcəyəm. Sizin davranışın onun axırına çıxır. (*Pauza*) Nikolay Alekseyeviç, müsaidənizlə, qoyun Sizin haqqınızda daha yaxşı düşünüm.

Lvov: Bütün bunlar həqiqətdir, həqiqət. Yəqin ki, mən çox günahkaram, lakin mənim fikrim qarışır, canımı sanki bir tənbəllik sıxır və mən özümü başa düşə bilmirəm, nə insanları anlayıram, nə özüm. (*pəncərəyə baxır*) Bizi eşidən olar. Gedək, bir az gəzişək. (*dururlar*) Əziz dostum, mən, Sizə hər şeyi lap başdan danışardım, amma bu əhvalat uzundur və elə mürəkkəbdir ki, sehərə qədər danışan bele qurtarmaz. (*gedirlər*)... Anyuta əla, qeyri-adi qadındır. O məndən ötrü öz dinini dayışdı, atanasından üz döndərdi, var-dövlətdən el çəkdi və əger mən daha yüz qurban istəseydim, o gözünü qırpmadan bunları da yerinə yetirərdi. Bəli, mənimse heç bir förlü cəhətim yoxdur və mən bu yolda heç nəyi qurban verməmisi. Qisası, bu uzun əhvalatdır. İş onadır ki, əziz doktor, (*sixılṛ*) mən ehtirashı bir məhəbbət səbəbindən evləndim, onu daim sevəcəyimə and iğdim, lakin beş il keçdi, o hələ də məni sevir, mənsə... Bax, siz mənə deyirsiniz ki, o bu yaxında öləcək, mənsə nə məhəbbət, nə ürək ağrısı hiss edirəm, yalnız bir boşluqu, bir də yorgunluq... Qıraqdan baxsan bunu yəqin dəhşət sayar, ancaq mən özüm qəlbimdə nə baş verdiyini anlaya bilmirəm. (*alleyayla gedir*)

Şabelski, sonra Anna Petrovna.

Şabelski: (*gülə-gülə daxıl olur*) Həqiqətən, bu firıldاقçı deyil, o bir hikmət sahibidir, mahir sənətkardır. Ona gərək heykəl qoyasan. Öz daxilində bütün müasir şirkəti birləşdirir: həm vekil, həm həkim, həm əcnəbi sakın, həm kassir (*eyvanın aşağı pilləsində oturur*) deyəsən axı heç yerdə də kurs qurtarmayıb... qəribəsi budur... Deməli, necə də dahi bir əclfələr olardı. Əgər həm də mədəniyyəti, humanitar elmləri mənimsesəydi. "Siz - deyir - bir həftədən sonra 20 min qazana bilərsiniz. Sizin deyir, əlinizdə hələ bir kozurunuz da var - qraf titulu. Cehizi olan hər bir qız Sizə ərə gedər.

(Anna Petrovna pəncərəni açıb aşağıya baxır)

Şabelski: İstəyirsiniz - deyir - sizin üçün Marfuşaaya elçi gedim.

He, o Balabalkina, Babakalkina... o da, paltaryuan qadına oxşayan...

Anna Petrovna: Sizsiniz, qraf?

Şabelski: Nədir?

(Anna Petrovna gülür)

Şabelski (*yəhudi aksenti ilə*) Siz nəyə gülürsüz?

Anna Petrovna: Yadıma Sizin bir ifadəniz düşdü. Naharda deyirdiniz. Bağışlanmış oğru, at... necə?

Şabelski: Xristianlılığı qəbul etmiş yəhudü, bağışlanmış oğru, axtalanmış at - bunların hamısı bədir.

Anna Petrovna: (gülür) Siz bir adı zarafatı da hikkəsiz deyə bilmirsiniz. Siz çox kinli adamsız. Zarafatsız, qraf, çox kinlisiz. Sizinlə yaşamamaq daridirci və qorxuludur. Həmişə deyinirsiz, donquldanırsız, hamını əclfər, pis adam sayırsız. Mənə düzünü deyin, Siz kiminsə barəsində yaxşı fikir demisiz?

Şabelski: Bu imtahandı bele?

Anna Petrovna: Biz siznən bir dam altında beş ildir ki yaşayırıq, mən bir dəfə də olsun eşitmədim ki, Siz kiminsə barəsində sakit, acıqsız və kinayəsiz danişasınız. İnsanların Sizə nə pişliyi keçib? Doğurdan belə sayırsız ki, Siz hamidan yaxşısız?

Şabelski: Heç o cür fikirləsmirəm. Mən də hər kəs kimi əclfə və donuzun biriymə. Tərbiyəsiz və yırtıq başmağam. Həmişə də özümü danlayıram. Mən kiməm axı? Mən neyəm? Zəngin olanda, sərbəstdim, bir az bəxtəvərdim, indise... Özgə hesabına yaşayın, müftəxər, şəxsiyyətsiz telxək! Mən qeyzlenirəm, həqarət edirəm, cavabında gülürər! Mən gülürəm, başlarını yelləyirər, deyirlər: qoca xərifləyib. Çox vaxt da ki, məni eşitməməzliyə qoyurlar, elə bil məni görmürlər.

Anna Petrovna: Yenə ulayır.

Şabelski: Kim ulayır?

Anna Petrovna: Bayquş. Hər axşam ulayır.

Şabelski: Ulaşın da... İndikindən daha pis olmayıacaq ki? (gərnəşir) Ah, əzizim Sarra, mən yüz, ya iki yüz udsayıdım, Sizə göstərərdim. O saat qeyb olar, bu çıxurdan çıxıb gedərdim, havayı çörəkdən qaçırdım, və bir də qiyamət gününədək bura ayaq basmazdım.

Anna Petrovna: Udsayıdız neynerdiz ki?

Şabelski: Hər seydən əvvəl Moskvaya gedərdim, qaraçılın çal-çağırına qulaq asardım. Sonra birbaş Parisə... Orda özümə kirayə ev tutardım, rus kilsəsinə gedərdim.

Anna Petrovna: Elə bu?

Şabelski: Bütün gün arvadımın qəbrinin yanında oturub düşüncələrə dalardım. Axı arvadım Parisdə dəfn olunub.

Anna Petrovna: Üreyim sıxlıdı. Bəlkə yenə duet çalaq?

Şabelski: Çalaq da. Notları hazırlayın.

Şabelski, İvanov və Lvov.

İvanov: (Lvova birləşdə alleyada görünür). Siz, əziz dostum, kursu yalnız keçən il bitirmisiz, hələ gənc və gümrəhsiz, mənimse nə qəder yaşım var. Odu ki, sizə məsləhət verməyə haqqım çatır. Yəhudü qadınlarla, psixopat və oxumuşlarla evlənməyin. Adı, seçilməyən, →

solğun bəñizli, dinməz-söyləməzin birini seçin. Nə qəder rəngsiz, monoton fon olsa, o qəder yaxşıdır. Əzizim, siz tekbaşına minlərlə döş-döşə gelməyin, yel deyirmanlarıyla vuruşmayın, başınızı divara vurmayı. Allah Sizi hər cür rasional təsərrüfatlardan, qeyri-adi məktəblərdən, alovlu nitqlərdən qorusun. Öz canağınızna qapanın, Allah verən adı işinizi məşğul olun. Bu daha səmimi, daha vicdanlı, daha dürüstdür. Mənim yaşadığım hayat isə bilirsiz nə qəder yorucudur?! Deməknən qurtarmaz. Ətrafdə nə qəder yanlışlıq, ədalətsizlik, nə qəder ağılsızlıq varmış?! (*Qrafı görüb, hirsə*) Sən də dayı, həmişə göz qabağında hərlənirsən, qoymursan təkklikdə ürəyimizi boşaldaq.

Şabelski: (ağlamaşınaraq) Allah vursun məni, sığınacaq bir yerim də yoxdur. (*Yerindən sıçrayıb evə cumur*)

İvanov: Yaxşı, günahkaram, təqsirim var. (*Lvova*) Niye mən onun xətrinə dəydim axı?! Yox, doğrudan mən kələfin ucunu itirmişəm. Bunun çarəsini tapmalıyam. Lazımdır.

Lvov: Nikolay Alekseyeviç, siz qulaq asdım və məni bağışlayın, düzünü deyəcəyəm, müəmməsiz. Sizin səsinizdə, səsinizin ahəngində hələ sözlərinizi demirəm, o qəder amansız xudbinlik, o qəder soyuqsanlı qəddarlıq var ki?! Yaxınınız sizə yaxın olduğuna görə məhvə gedir, onun sayılı günləri qalıb, sizsə ona laqeyid ola bilirsiz, gözərsiz, maslahət verirsin, özünü yaxşı göstərməyə çalışırsız. Bunu düzgün ifadə edə bilmirəm, cünki nitq qabiliyyətim zəifdir, amma qisasını ərz eləyim, Siz mənim zəhləm getmişlərdən birisiz.

İvanov: Ola bilsin, ola bilər. Kənardan daha yaxşı görmək olur. Çox ehtimal ki, siz məni başa düşürsünüz. Yəqin ki, mən çox günahkaram (*Qulaq asır*). Deyəşən atları götirdilər. Gedim geyinim. (Eve təref yönəlib, dayanır) Doktor, siz məni xoşlamırsız və bunu gizlətmirsiz də... Belə şey sizin qəlbinize fəreh gətirir.

(*Evə sari gedir*)

Lvov: (tək) Lənətə gəlsin belə xasiyyət. Yenə də fürsəti əldən verdim, onunla əməlli-başlı danişmadım. Neynim onunla laqeyd danışa bilmirəm. Ağzımı açıb bir söz deyən kimi, buramda (*sinəsini göstərir*) sıxıntı başlayır, içim çevrilir, dilim boğazımı tixanır. Bütün varlığımıla bu Tartyufdan zindeyi-zəhləm gedir. Yüksək dərəcəli firıldaqçının biridir. Odu ha gedir. Bədbəxt arvadının bütün sədəti ondadır ki, əri yanında olsun, onunla nəfəs alır, yalvarır ki, heç olmasa birçə axşam onunla keçirsin. Osa buna macal tapa bilmir...

Ev elə bil onu boğur, ona darısqallıq eləyir. Heç olmasa birçə axşam evdə otursa, darixmaqdən başına gülə çaxar. O yazığa geniş meydan lazımdır ki, təzə bir əcləfliq töretsin. Hə, mən bilirəm nə üçün sən hər axşam nə məqsədlə Lebedevgilə gedirsən. Bilirəm!

(*Lvov İvanov, şlyapalı və paltolu Şabelski və Anna Petrovna*)

Şabelski İvanov və Anna Petrovna ilə evdən çıxarkən

Şabelski: Nikolas bil ki, belə şey insafsızlıqdır! Özün hər axşam gedirsən, bizsə tək qalırıq. Darixmaqdən saat 8-də yatmağa gedirik. Bu bir sitəmdir, həyat deyil. Axı nə üçün sən gedə bilərsən, biz yox? Xəbər aləram da, nə üçün, nə səbəbə? →

Anna Petrovna: Qraf, ol çəkin ondan. Nolar, qoy gedir getsin də...

İvanov: (arvadına) Sən xəstə-xəstə hara gedirsən? Sən nasazsan, günbatandan sonra sənə havada qalmaq ziyandı. İnamırsan, həkimdən soruş! - Sən bəbə deyilsən axtı, ağı başında olan bir adamsan. (qrafa) Sən niyə ora getməlisən?

Şabelski: Lap cəhənnəmin dibinə, lap timsahın ağızına getməyə belə razıyam, təki burda qalmayım. Darixram mən. Darixmaqdən küləşmişəm! Hamı məndən bezib. Sən məni evdə qoyursan ki, o darixmasın, mənənə onu yeyib qurtarmışam.

Anna Petrovna: Boşlayın qraf, qoyun getsin, orda onunçun xoş keçəcəksə, buraxın getsin...

İvanov: Anya, bu ton nəyə lazımdır? Bilirsən ki, mən ora kefə getmirməm. Mən veksel barədə danışmaliyam.

Anna Petrovna: Başa düşmürəm sən özüna niyə bərəet qazandırmaq istəyirsən? Gedirsən, get. Səni tutub saxlayan kimdir?

İvanov: Cənablar, gəlin bir-birimizi gəmirməyək. Yəni, vacib olan budu?

Şabelski: (ağlamsıraq) Nikolas, əzizim, rica eləyirom məni də özünlə aparsan. Mən orada, fırıldaqçıllara, sarsaqlara baxaram, bəlkə eynim açılar. Axtı mənən Pasxadan bəri heç yerə çıxmamışam.

İvanov: Yaxşı gedək. Hamınız məni təngə gətirmisiz.

Şabelski: (sevincək) Hə? Mersi, mersi (Şən halda onun qoluna girib, kənara çəkir) Sənin həsir şlyapanı geymək olar?

İvanov: Olar. Amma lütfən tez ol.

(Qraf evə qaçır)

İvanov: Doğrudan məni lap bezdirmisiz. Hamınız. Amma, cənablar, görün nə deyirəm? Anya, mən səninlə gör nə tonda danışıram?! Əvvəller belə şey olmayıb. Yaxşı, sağ ol, Anya, saat bir üçün qayıdaram.

Anna Petrovna: Kolya, əzizim, evdə qalsan yaxşıdı.

İvanov: (həyəcanla) Mənim mələyim, əzizim, bədbəxtim, sənə yalvarıram... axşamlar mənim evdən getməyimə mane olma. Düzdür, mənim tərifindən bu qəddarlıqdır, ədalətsizlikdir, amma izn ver, bu ədalətsizliyə riayət eləyim. Ev məni sixır. Günsə batan kimi üreyimi hasrat bürüyür. Elə bir həsrət ki?! Səbəbini soruşma. Özüm de bilmirəm. And olsun ki, bilmirəm. Burda ürəyim sixılır, Lebedevgilə gedirəm, ora burdan da pisdir, ordan qayıdırısan, buraya yənə cansıxicidir, bütün gecəni belə. Tamam ümidsizlik şöküb bur...

Anna Petrovna: Kolya, bəlkə getməyib qalırsan. Əvvəlki kimi söhbət elərik. Birləkde şam yeməyini yeyərik, kitab oxuyarıq. Bu deyingənlə səndən ötrü çoxlu duet öyrənmışik. (Onu qucaqlayır) Qal da! (Pauza) Mən səni başa düşmürəm. Tam bir ildir ki, bu davam eləyir. Niyə axı belə dəyişmişən?

İvanov: Nə bilim. Bilmirəm.

Anna Petrovna: Axı sən niyə istəmirsən ki, mən də axşamlar sənə qoşulum gedim?

İvanov: Belə üz vurursa, deyə bilərəm. Düzdür, dilə götirmək bir az qəddarlıqdır, amma desəm yaxşıdır. Ürəyim sixılanda mənim sənə olan məhəbbətim azalmağa başlayır. O zaman əlacım yalnız səndən qaçmağa qalır. Sözün qisası mən evdən getməliyəm.

Anna Petrovna: Ürəyin sixılır? Başa düşürəm, anladım. Bilirsən nə var Kolya? Sən çalış əvvəlki kimi, oxu, deyib-gül, hırsıñ. Sən qal, bir yerdə gülək-danışaq, şərab içək, sənin həsrətini bir dəqiqədə yox eləyək. İstəyirsən mən mahni oxuyum? Və ya gedək sənin kabinetinə oturaq qarənlidə əvvəller olduğu kimi, sən mənə öz həsrətindən danışasan. Gözlərin elə yazıq-yazıq baxar ki, mən onlara baxıb ağlayaram, ikimiz də yüngülüşərik. (gülür və ağlayır) Və ya, Kolya, o necəydi? "Güller hər baharda təkrar açır, amma sevinc yoxdur." Eləmi? Yaxşı gedirsən get, get...

İvanov: Anya, sən məndən ötrü Allaha dua elə. (gedir, dayanır, fikirləşir) yox, bacarmıram (gedir).

Anna Petrovna: Get, get. (masanın küncündə oturur)

Lvov: (səhnədə var-gəl edir) Anna Petrovna, bir qayda olaraq saat 6-nı vuran kimi Siz otağa gedib səhərə qədər gərək ordan çıxmayınız. Axşam rütubəti Sizə zərərdir.

Anna Petrovna: Baş üstə.

Lvov: "Baş üstə" nədi? Ciddi sözümüzü.

Anna Petrovna: Amma mən ciddi olmaq istəmirəm.

Lvov: Görüşüz, sizi öskürək tutdu.

Lvov, Anna Petrovna və Şabelski

Şabelski: Bəs Nikolay hanı? Atları gətiriblər (tez gedib Anna Petrovnanın əlini öpür) Gecəniz xeyrə qalsın, gözəlim! Qevalt! Lütfən, bağışlayın (gedir)

Lvov: Təlxək.

(Pauza. Uzaqdan qarmon səsi gəlir)

Anna Petrovna: Necə də darixdiricidir. Baxsana, arabalar, aşbaz qadınlar özleri üçün ziyafət qurur, mənsə... tərk edilmiş kimiyəm. Yevgeni Konstantinoviç, Siz harda gəzirsiniz? Gəlin, burda əyləşin.

Lvov: Mən otura bilmərəm.

Anna Petrovna: Mətbəxde mahni çalırlar. (Oxuyur) "Hardaydın, ay bildirçin, dağda araq içirdim". (Pauza) Doktor, sizin ata-ananız var?

Lvov: Atam ölüb, amma anam sağdır.

Anna Petrovna: Ananız üçün darixırsız?

Lvov: Mənim darixmağa vaxtım yoxdur.

Anna Petrovna: Güller hər baharda təkrar açır, amma sevinc yoxdur. Bu cümləni mənə kim dedi? Yadımda deyil. Deyəsən elə Nikolay özü deyib. Yenə bayquş ulayıır.

Lvov: Qoy ulasın da...

Anna Petrovna: Doktor, mən düşünməyə başlayıram ki, tale məni aldadıb. Bir çox adam, bəlkə də heç məndən yaxşı deyil, xoşbəxt olur və bunun üçün heç nə ödəmirler. Mənsə hər şeyi ödəyib əldə etmişəm, tamam hər şeyi. Özü də çox baha qiymətə. Bəs məndən bu dəhşətli faizləri nə hesabı alırı? Canım, siz hamınız mənimle chtiyatla davranırsız, həssaslıq göstərirsiz, həqiqəti deməyə qorxursuz. Siz düşünürsünüz ki, mən xəstəliyimin nə olduğunu bilmirəm, eləmi? Gözəl bilirom. Xülasə, bu baredə danışmaq maraqsızdır. (yahudi aksenti ilə) Lütfən, bağışlayın. Siz gülməli lətifələr danışa bilirsiz?

Lvov: Bilmirəm.

Anna Petrovna: Amma Nikolay danışır. Mən həm də insanların ədalətsizliyinə təccüb edirəm. Nə üçün məhəbbətə məhəbbətə cavab vermirler, doğruya yalanla cavab verirlər? Deyin görüm, nə vaxta qədər atamlı anam mənə nifret edəcək? Onlar burdan 50 verst uzaqda yaşayırlar, mənsə gecə-gündüz, hətta yuxuda da onların nifretini hiss edirəm. Bəs Nikolayın həsrətini necə başa düşmək olar? O deyir ki, yalnız axşamlar, onu həsrət boğanda məni sevmir. Bunu mən anlayıram və ehtimal edirəm, amma, təsəvvür edin ki, o məni tamamilə sevməsə necə olsun? Əlbəttə, bu mümkün deyil, amma bəlkə, birdən oldu? Yox, yox bunu heç ağıla getirmək belə düzgün deyil. (oxuyur) "Ay bildirçin hardaydin?" (diksinir) Bu nə dəhşətli fikirlərdir məndə? Siz, doktor, ailəli deyilsiniz, ona görə də çox şeyi başa düşə bilmirsiz.

Lvov: Sizə təccübülgəlir, eləmi? (yanında oturur) Yox, mən sizə... bəli sizə təccüb edirəm. Axi izah eləyin, məni başa salın görüm, ağıllı, vicdanlı, az qala müqəddəs bir qadın olan siz necə imkan verdiniz ki, sizi bələ həyəsizcasına aldatsınlar və sizi bu bayquş yuvasına çəkib salsınlar. Siz niyə burdasınız? Sizin bu qəlbi soyuq, ruhsuz əriniz bir yana qalsın - bu boş, bayağı mühitlə sizin nə əlaqəniz ola bilər? Allah, aman! Deyingən, pas atmış, dəli qraf, bu dələduzlar dələduzu, murdar sıfətli Mişa? Mənn başa salın görüm ki, siz niyə burdasınız? Necə olub ki, bura gelib düşmüsüz?

Anna Petrovna: (gülür) Bax, elə o da məhz bir vaxtlar belə deyirdi. Tam eynilə. Amma onun gözleri daha iridir və bəzən o bir şey haqqında hərəkatla danışmağa başlayanda gözləri köz kimi yanırı. Danışın.. Danışın!

Lvov: (durur, əlini yelləyir) Nə danışım? Durub getsəniz yaxşıdı...

Anna Petrovna: Siz deyirsiniz ki, Nikolay belədir-əledir. Axi siz onu hardan tanıyırsız? Məgər yarımcı ildə insanı tanımaq olar? Doktor, o əla insandır və mən təessüflənirəm ki, siz onu 2-3 il əvvəl heç tanımadınız. O indi darixir, susur, heç bir iş görmür, amma bilirsiz qabaqlar necə də maraqlı bir insan idи? Mən onu ilk baxışdan sevmişəm. (Gülür) Baxdım, sıçan təlesi qapandı, içində mən düşdüm. Tap! Dedi, - gedək. Mən də qayçıyla çürük yarpaqları kəsən kimi hər şeyi kəsib, getdim... İndisə tamam başqa cürədi. İndi o Lebedevgilə gedir ki, özgə qadınlarla əylənsin. Mənsə bağda oturub bayquş ulamasına qulaq asıram. Doktor, Sizin qardaşınız yoxdur?

Lvov: Xeyr.

(Anna Petrovna ağlayır)

Lvov: Nə oldu yenə? Ağlayırsınız?

Anna Petrovna: Hövsələm bitdi, doktor, mən ora gedəcəyəm.

Lvov: Hara?

Anna Petrovna: Onun olduğu yera. Gedəcəyəm. Deyin atları hazırlanılar. (evə gedir)

Lvov: Yox, mən belə şəraitdə müalicə aparmaqdan qəti imtina edirəm. Bir qəpik də haqq verməmələri bəs deyil, hələ bir ürəyimi də paralayırlar. Yox, mən imtina edirəm. Bəsdir. (Evə gedir)

Pərdə

İKİNCİ PƏRDƏ

Lebedevlərin evində zal: düz qarşida bağçaya çıxı var, sağda və solda qapılar. Qədim, bahalı mebel, çılçıraq, şamdanlar, şəkillər örtüklərin çindədir. Zinaida Savişna, Kosix, Avdotya Nazarovna, Yeqoruşka, Qavrila, xidmətçi qadın, qarılar - qonaqlar, gənc qızlar və Babakina.

Zinaida Savişna divanda əyləşib. Onun sağ-solundakı kreslələrdə qarılar, stullarda cavanlar. Dərində bağçaya çıxışın yanında kart oynanır. Qyunçular içində: Kosix, Avdotya Nazarovna və Yeqoruşka var. Qavrila sağ qapının ağızunda dayanıb. Xidmətçi sinilərdə şirniyyat paylayır. Sağ qapıdan hey qonaqlar gedib-gəlir. Babakina Zinaida Savişnaya tərəf gəlir.

Zinaida Savişna: (sevincək) Əzizim, Marfa Petrovna!

Babakina: Xoş gördük, Zinaida Savişna! Doğum günü münasibətə sizi təbrik etmək şərəfi duyuram. (öpüşürlər) Allah elə eləsin ki...

Zinaida Savişna: Təşəkkür edirəm, canım, mən də çox şadam. Sizin səhhətiniz necədir?

Babakina: Cox minnətdaram. (Yanında divana əyləşir) Xoş görmüşük, ay cavanlar.

(Qonaqlar durub baş əyirlər)

1-ci qonaq: (gülür) Siz bəyəm qocasız? Biz hardan cavan olduq? Nə danışırsız? Sizin ancaq adınız dul qadındır, qızlardan on qat cavansınız.

(Qavrila Babakinaya çay gətirir)

Zinaida Savişna: (Qavrilya) Bunu niyə belə yavan verirsin? Bir mürəbbədən-zaddan gətirədin. Məsələn, qarağat mürəbbəsi yaxşı olar.

Babakina: Narahat olmayın. Cox təşəkkür edirəm.

1-ci qonaq: Marfa Yeqorovna, siz Muşkinodan keçib gəlmisiz?

Babakina: Xeyr, Zaymişədən. Ordan yol babatdı.

1-ci qonaq: Bəlkə də.

Kosix: İki qaratoxmaq.

Yeqoruşka: Pəs.

Avdotya Nazarovna: Pəs.

2-ci qonaq: Pəs.

Babakina: Uduş biletləri, əziz Zinaida Petrovna, yenə qalxır. Heç görünən işdir? birinci istiqraz 270, ikincisi az qala 250-dir. heç vaxt belə olmayıb.

Zinaida Savişna: Kimin ondan çox varıdırsa, onun baxtı gətirib.

Babakina: Elə deməyin, canım, onlar indi çox qiymətə minsə də, sərmayəni onda saxlamaq sərfəli deyil. Elə onun sıortası adamın axınına çıxar.

Zinaida Savişna: Əslində elədi, amma yenə də ümidi varsan. Allahın rəhmənine şükür.

3-cü qonaq: Mən bilən, mesdames, mən belə düşünürəm ki, indiki zamanda sərmayə saxlamaq heç sərfəli deyil. Faiz sənədləri çox az gəlir gətirir, pulu dövriyyəyə buraxmaq da xeyli təhlükəlidir. Mən belə başa düşürəm, mesdames, indiki vaxtda sərmayəsi olan insan daha kritik vəziyyətdədir, mesdames, nəinki o kəs ki...

Babakina: Orası doğrudur.

(1-ci qonaq əsnayır)

Babakina: Xanımların qabağında əsnəmək olar?

1-ci qonaq: Pardon, mesdames, mən təsadüfən..

(*Zinaida Petrovna durub, sağ qapıdan gedir, uzun sükut*)

Yeqoruşka: İki qırmızı kərpic.

Avdotya Nazarovna: Pəs.

Kosix: Pəs.

Babakina: (qırğşa) Ay Allah, adamın üzəyi sıxlıdır. Çox darıxdırıcıdı. Lap ölmək olar

(*Həmin şəxslər, Zinaida Savişna və Lebedev*)

Zinaida Savişna: (Lebedevlə birlidə sağ qapıdan çıxarkən yavaşça) Orda niyə əyləşmişən? Primadonnaşan? Qonaqlarla otur (*özü əvvəlki yerində oturur*).

Lebedev: (əsnayır) Ah, dərdli başım.

(*Babakinanı görür*) Bay atam! Marmelad oturub.

Rahat-Lukum (*salamlaşır*) Qiymətli səhhətiniz necədir?

Babakina: Çox minnətdaram.

Lebedev: Allaha şükür, Allaha şükür. (*Kresloya oturur*) Belə... Qavrila!

(*Qavrila ona bir qədəh araq və bir stekan su gətirir, o araqı içib, üstündən suyu içir*).

1-ci qonaq: Sağlığınızı.

Lebedev: Nə sağıq? Gəbəmirik ona da şükür. (arvadına) Zyuzuşka, bizim körpəni görmürəm.

Kosix: (*ağlamsınaraq*) Deyin mənə: Nəyə görə biz pulsuz qaldıq? Məni Allah vursun biz niyə uduzduq?

Avdotya Nazarovna: (*durub, hirsə*) Ona görə ki, sən, atam-anam, oynaya bilmirsən, gelib oturma. Sənin nə haqqın var başqasının kartlarına oynayanın. O səbəbdən də səndə bir əprimiş tuz qaldı.

Kosix: (*ağlamsınaraq*) Bağışlayın, cənəblər... Məndə qırmızı kərpicdə tuz, kral, səkkiz qaratoxmaq tuzu və bircə, bilsiz, bircə balaca qırmızı var, o da ki, dəli şeytan bilir, balaca şələm elan edə bilməzdi. Ona görə dedim ki: kozırsız...

Avdotya Nazarovna: (*onun sözünü kəsir*) Onu mən dedim: kozırsız. Sən dedin iki dənə kozırsız..

Kosix: Belə şey olar?. İzn verin sizdə... məndə... sizdə... Siz baxın, Pavel Kiriloviç məndə qırmızı toxmaqdən: tuz, kral, qadın, səkkiz

Lebedev: (*qulaqlarını tixayır*) Əl çək, məndən, sən Allah, əl çək!

Avdotya Nazarovna: (*qışqırır*) Mən dedim axı, kozırsız!

Kosix: (*hiddətlə*) Bir də mən bu uzunburun balıqla oynamaya otursam, əclafam, lənətgəlmişin biriyəm.
(*bağçaya çıxır*)
(*2-ci qonaq da onun ardınca gedir, masa arxasında Yeqoruşka qalır*)

Avdotya Nazarovna: İsti məni töntidi. Uzunburun balıq ha! Özünsən uzunburun balıq!

Babakina: Amma siz də, mənə qarşı lap hırslısiniz!

Avdotya Nazarovna: (*Babakinanı görür*) Mənim gözəlim! O burdadır, mən, koruş toyuqsa onu görmürəm. Ah, mənim göyərçinim (*onun çiyindən öpür və yanında oturur*) Necə böyük bir xoşbəxtlik! Qoy bir baxım, bəyaz durnam, tfu, tfu, göz dəyməsin.

Lebedev: Bəsdir, təriflədin. Yaxşısı budur ona bir adaxlı tapasən.

Avdotya Nazarovna: Taparam da. Mən məzara girməmiş onu da, Saniçkanı da ərə verəcəyəm. Amma o ərləri hardan tapasan, indiki vaxtda? Odu bax, bizim adaxlılar sımsıraqlarını sallayıb oturublar, elə bil suya düşən xoruzlardı.

3-cü qonaq: Çox försiz bənzətmədir mənim nezərimdə, mesdames, əgər indiki cavanlar subayıqla meyillidirsə, bunun səbəbi ictimai şəraitdir.

Lebedev: Yaxşı, yaxşı, naqqallıq eləmə, xoşlamıram.

Həmin şəxslər və Saşa

Saşa: (atasına doğru gedir) Bayırda elə güzel hava var ki... Sizsə cənablar, bu bürküdə qaxılıb oturmusuz burda.

Zinaida Savişna: Saşenka, sən görmüsənmi, Marfa Yeqorovna bızdədir?

Saşa: Bağışlayın. (*Babakinaya təref gedib, salam verir*)

Babakina: Özünü dərtənsən, Sanička, lovğalanmışan. Heç olmasa bir dəfə gələyin. (*öpüşür*) Təbrik edirəm, canım.

Saşa: Təşəkkür edirəm (*atasının yanında oturur*)

Lebedev: Bəli, Avdotya Nazarovna indi ər tapmaq həqiqətən çatındır. Nəinki ər, heç əməlli-başlı sağdış, solduş tapmaq belə çətindir. İndiki cavanlar, məndən inciməsin, birtəhərdilər - üzləri gülmez, müti, nə bir rəqs, səhbət etməyi, heç fərli-başlı içməkləri də yox.

Avdotya Nazarovna: Xeyra, içməkdə hamısı ustadir, təki ver gelsin.

Lebedev: İçmək başucalığı deyil, içməyi elə at da içir. Amma elə iç ki, əməlli-başlı olsun. Bizim vaxtimızda bəzən bütün günü mühazirələrə basın qatışır, axşam düşən kimi gedirsən bir işq gələn yerə, səhərə qədər fir-fir fırlanırsan, həm oynayırsan, həm qızlarla əylənirsən, he bir də... (*boğazına çırtma vurur*). Bəzən özündən uydurursan, dil boğaza qoymursan. Amma indikiler... Başa düşmürəm nə ondandilar, nə də bundan. Bütün uyezdə tek bircə fərli adam var, o da evlidir, o da deyəsən, öz ağılini itirmək üzrədi.

Babakina: Kimdir ki?

Lebedev: Nikolaşa İvanov.

Babakina: Hə, o yaxşı kişidir. Amma bədbəxtin biridi.

Zinaida Savişna: Əzizim, o necə xoşbəxt ola bilər axı? Yazıq, öz evlənməyində yanılıb. Bu cuhudla evlənib, o hesabla ki, arvadın ata-anası qızlarına bollu cehiz verəcək. Gel ki, tam eksinə olub. Öz dinini dəyişdirəndən bəri qızın ata-anası onu heç tanımaq istəmir, onu lənətləyiblər. Nikolay bir qəpik də irəli düşmədi. İndi heyfəsilənir, amma iş-işdən keçib.

Saşa: Ana, bu yalan sözdü.

Babakina: (ehtirasla) Şuročka necə yeni yalandır? Axi hamı məsələni bilir. Əger marağlı olmasayı, yəhudini niyə alırdı? Rus qızları azdır? Yanılıb, əzizim, yanılıb. Pərvərdigara, indi gör qadın ondan nələr çekir. Lap güləmlidir. Eve gələn kimi ona təpinir ki, - Sənin ata-ananı aldı! Rədd ol mənim evimdən! Yazıq, hara getsin? Ata anası yaxın buraxmir, xidmətçilik ona yaraşan iş deyil, həm də bacarmaz. O qadına töhmət yağıdır, taki qraf ortalığa girir. Qraf olmasayı, onu çıxdan yox eləmişdi.

Avdotya Nazarovna: Bəzən də onu zirzəmidə bağlayır və - "Sarımsaq ye, ay səni belə-bələ olasan". O da məcburdu, yeyir, ta üreyi bulanana qədər. (*gülüş*)

Saşa: Ata, aksi bunların hamısı yalandı.



Lebedev: Nə olsun, qoy özləri üçün boş-boş çərənləsinlər Qavrila!
(*Qavrila ona araqla su gətirir*)

Zinaida Savişna: Elə buna görə də müflis oldu, yazıq. İsləri lap bərbaddır. Əgər Borkin təsərrüfatə nəzarət eləməsəydi, o öz cuhudu ilə acıqları. Hələ biz onun ucbatından neçə dəfə işə düşdük. Elə ilişdik ki, bircə Allah şahiddir. İnanmazsız ki, əzizim, o 3 ildir ki bize doqquz min borcludur.

Babakina: Doqquz min!?

Zinaida Savişna: Bəli, mənim əziz Paşen kam göstəriş verdi ki, bu pulu ona versinlər. Onda xasiyyətdi, heç bilmir kimə borc vermək olar, kima yox? Men heç sərməyəni demirəm, o cəhənnəm, heç olmasa faizləri müntəzəm versin.

Saşa: Ana, bu baredə Siz artıq ən azı min dəfə demisiz.

Zinaida Savişna: Sənə nə düşüb? Niyə müdafiə edirsin onu?

Saşa: Sizə heç bir pislik etməmiş adam barədə bu cür danışmağa viedanınız necə yol verir? Sizə bir pisliyi keçib?

3-cü qonaq: Aleksandra Pavlovna, izn verin mən də bir-iki kalmə deyim. Mənim Nikolay Alekseyeviç hərəkatım var. Həmişə də bununla öyünmüşəm, amma entrenous, öz aramızda mənə elə gelir ki, o, firıldاقının biridir.

Saşa: Sizi təbrik edirəm ki, o fikirdəsiz.

3-cü qonaq: Bunu sübut etmək üçün sizə bir faktı misal getirim. Bunu mənə onun atasəsi, və ya, belə desək, ciceronesi Borkin xəbər vermişdi. İki il bundan əvvəl, heyvan epizootiyası vaxtı o çoxlu heyvan alıb, onları siğortalamışdı...

Zinaida Savişna: Bəli, bəli, o məsələ mənim də yadımdadı. O vaxt mənə demişdilər.

3-cü qonaq: Fikir verin ha, onları siğortalayıb, sonra, onları taun xəstəliyinə yoluxduraraq siğorta pulunu məngirləmişdi.

Saşa: Bunların hamısı cəfəngiyatdır. Tər-təmiz cəfəngiyat. Heç kim nə heyvan alıb, nə də onu yoluxdurub. Borkin özü bu layihəni quraşdırıb. Hər yerdə də bununla lovğalanırdı. İvanov bu məsələdən xəbər tutanda, Borkin ondan iki həftə üzr istəyib. İvanovun günüñi yalnız ondadır ki, həlim xasiyyətdir və həmin o Borkini qovlamağa ürəyi gəlmir. Bir də ona görə təqsirkardır ki, insanlara çox inanır. Əlində nəyi olubsa, dartsıdırıb talayıblar, onun mərhəməti hesabına kimlərse varlanıb.

Lebedev: Şura, bəsdir!

Saşa: Bunlar niyə cəfəngiyat danışırlar axı. Bunlar hamısı adımı darıxdırı... İvanov, İvanov. Başqa səhbətləri yoxdu. (*qapıya təref gedir, sonra qayıdır*) Təecüb qahram. (*gənclərə*) Doğrudan da sizin səbrinizi məətələm, cənablar. Siz belə oturmaqdən sıxılmışınız? Axi hava da sıxıntıdan belə donub. Məzəli bir şey danışın, qızları əyləndirin, aralığı canlandırın. Əgər İvanovdan başqa süjetiniz yoxdursa, gülün, oxuyun, oynayın, axır ki...

Lebedev: (gülür) Danla onları, danla!



Şabelski: Səxtəliq... Yaxşı ki, sənin dünyagörüşün dardır.

Lebedev: Mənim dünyagörüşüm nədir ki? Oturub, nə vaxt gəbərəcəyimi gözləyirəm. Budur mənim dünyagörüşüm. Bizimcün artıq dünyagörüşü barədə düşünmək gecdir. Olanı budur! Qavrila!

Şabelski: Sən Qavilanı artıq bəs qədər çağırımsın. Bax gör burnun nə gündədir?

Lebedev: (içir) Zərər yoxdur, canım, adaxlıbzalıqla getmirən ki?

Zinaida Savişna: Coxandır doktor Lvov biza galmir. Yaddan çıxarıb bizi.

Saşa: Mənim antipatiyam. Yeriyən vicdan. Öz qeyri-adı vicdanlığını göstərmədən nə su iztəyər, nə papiros çəkər. Gedir, gəlir, danışır, almında isə sanki "mən vicdanlı adamam" yazılıb. Adam onunla dəriixir.

Şabelski: Dar düşüncəli hakim! (*Təqlid edir*) Vicdanlı adama yol verin! Hər addımda çığırır, eynən tutuşku kimi, fikirləşir ki, o, doğrudan ikinci Dobrolyubovdur. Kim bağırırsa eclaftır. Dərinliyinə görə heyrat doğuran baxışlar... Əgər kişi dövletli dırşə ve adam kimi yaşayırsa, deməli eclaftır. Mən məxmər pencəkde gəzirəm, məni nökər geyindirir, demək mən alçağam və təhkimçiyəm. Elə vicdanlıdır, elə vicdanlıdır ki, lap vicdanın çıxluğundan partlayır. Özüne yer tapmir. Mən həttə ondan qorxuram da... Vallah! Bir də gördün vicdan borcuna güvənib sifətimə tutuzdurdu, ya eclaftı adlandırdı.

Ivanov: O məni çox yordu, amma yenə də ondan xoşum gəlir. Səmimidir.

Şableski: Nə səmilikmiş?! Dünən axşam mənə yaxınlaşıb, heç bir səbəbsiz deyir: "Sizdən, qraf, mənim heç xoşum gəlmir". Cox minnətdaram! Və bütün bunlar elə-bələ deyil, bir vurğuya səsi titrəyir, gözləri alov saçır, dizləri əsir. Allah kəssin belə səmimiyyəti! Yaxşı, məndən zəhləsi gedir, onun gözünə iyrənc görükürəm, bu təbiidir, özüm də anlaysıram: amma axı bunu mənim üzümə demək nəyə gərəkmiş? Mən yaramaz adamam, amma mənim axı hər halda saçım ağarır. Ay səni, lazımsız, amansız vicdan!

Lebedev: Yaxşı, yaxşı, özün də cavan olmusan, başa düş də.

Şabelski: Bəli, mən də vaxtilə gənc və səfəh idim, bir vaxt özümü Çatski kimi apardıdım. Alçaqları və firıldaqçıları ifşa edirdim, amma ömründə heç vaxt oğurların üzünə oğru deməmişəm və özünü asanın evində kəndirdən danışmamışam. Mən təriyə görmüşəm. Amma sizin bu kütbevin loğmana tale fursət verseydi ki, prinsipləri və ümum böşəri ideallar naminə sifətimə hamının qarşısında bir sillə ilişdirsin, özünü öhdəsinə düşən vəzifənin zirvəsində və göyün yeddinci qatında sayardı.

Lebedev: Cavanların hamısı tündməcazdır. Mənim əmim hegeliyidi... Hərdən evinə xeyli qonaq-qara yiğar, içər, stulun üstünə çıxar və başlayardı: Ey cahillər! Siz qaranlıq qüvvələrsiz! Həm də həyatın şəfəqlərisiz. Ta-ta-ta danlayar, danlayardı...

Saşa: Qonaqlar nə deyərdi?

Lebedev: Heç nə. Qulaq asa-asə içərlərdi özləri üçün. Amma bir dəfə mən onu duelə çağırıdım, öz doğmaca əmimi. Bekon üstə oldu. Yadimdədi oturmuşdum beləcə, Matvey kimi, əmimsə mərhüm Qerasim Nilicla orda, təxminən Nikolaşa duran yerdə dayanmışdı. Belə, Qerasim sual verir, qardaşım ...

(Borkin daxıl olur)

(Şik geyinmiş Borkin, əlində bağlama, tullanıb, oxuya-oxuya sağ qapıdan daxıl olur. Razılıq səsləri.)

Qızlar: Mixail Mixayloviç!

Lebedev: Mişel Mişeliç! Səni də eşidərməmiş!

Şabelski: Məclisin canı...

Borkin: Bəli mənəm! (*Tələsik Şaşaya yaxınlaşır*) Nəcabətli sinyorina! Cürət edib, kainatı sizin kimi valehəcisi gülün yaranması münasibətələ təbrik edirəm. Öz heyranlığının dəlili kimi, siz özüm düzəldtiyim fişəng və bengal işıqlarını töqdim etməyə cəsarət duyuram. (*bağlamanı uzadır*) Siz qaranlıq dünyanın zülmətinə sölə saçıñınız kimi, qoy onlar da gecəni işıqlandırsın. (*artist kimi təzim edir*)

Saşa: Təşəkkür edirəm.

Lebedev: (gülür, *İvanova*) Sən bu xaini niyə qovmursan çıxıb getsin?

Borkin: (Lebedevə) Pavel Kirilca! (*İvanova*) Patrona!

(oxuyur) Nikolas voila do-di-do.

(Hamiya bir-bir yaxınlaşır). Cox hörmətli Zinaida Savişna, ilahə Marfa Yegorovna, Qocaman Avdotya Nazarovna, Əlahəzərət qraf...

Şabelski: (qəhqəhə çəkir). Məclisin dadı-duzu! Gəlməyiynən mühit duruldu. Fikir verdiz?

Borkin: Lap, yoruldum. Mənbilən, hamıyla görüşdüm. Təzə nə var, nə yox? Xüsusi bir şey, lap nəfəskəsən bir şey yoxdu ki? (*Zinaida Savişnayaya, tələsik*) Bir, qulaq asın, anacan! İndi sizə gedirəm. Qavyuşa mənə çay ver, amma qaraqat mürəbbəsiz. (*Zinaida Savişnayaya*) İndi sizə gedirəm, çay qıraqında kəndlilər söyüldükdən qabıq çıxarırlar. Nə üçün siz o söyüldüyü iłtzama vermirsiz?

Lebedev: (*İvanova*) Sən bu xainin niyə dalından dəymirsən?

Zinaida Savişna: Belə şey heç ağlıma gəlməyib.

Borkin: Hərəkətsiz dayana bilmirəm. Anacan, necə əcaib bir şey edək? Marfa Yegorovna, mənim kefim kökdür. Cuşa gelmişəm. (oxuyur)

Zinaida Savişna: Bir şey təşkil eləyin, yoxsa hamı darıxır.

Borkin: Cənablər, doğrudan siz nə üçün, mismirığınızı sallayıb oturmuşuz? Lap məhkəmə iclaslarına oxşayırsız. Gəlin bir şey göstərək. Xətrinizi nə keçir? Püst atma rəqs, fişəng, ya başqa şey?

Qızlar (əl çalıclar): Fişəng-fişəng! (*tələsik bağçaya qaçırlar*)

Saşa: (*İvanova*) Siz niyə bu gün belə qaraqabaqsız?

Ivanov: Başım ağrıyr, Şuročka, həm də ürəyim sıxlıq

Saşa: Gedək qonaq otağına. (*Sağ qapıdan çıxırlar, Zinaida Savişna və Lebedevdən başqa hamı bağçaya gedir.*)

Zinaida Savişna: Bax, doğrudan da cavan adam belədir, başa düşürəm. Heç bir dəqiqə keçmədi ki, hamının kefini qaldırdı. (*Böyük lampanın işğini azaltdır*) Madam ki, hamı bağdadır şamlar nahaq yerə niyə yansın ki? (*şamları söndürür*).

Lebedev: Zyuzuşka, qonaqlara yeməyə bir şey vermək lazımdı ya yox?

Zinaida Savişna: Gör nə qədər şam var. Əbəs yerə demirlər ki, biz zəngin adamıq.

Lebedev: Zyuzüşka, adamlara ağıza atmağa bir şey verəydin. Bunlar cavandırlar, yəqin ki acıqlılar, yaxşıdır, Zyuzüşka...

Zinaida Savişna: Qraf hələ çayını içib qurtarmayıb. Arada qənd heyif oldu.
(*sol qapıdan gedir*)

Lebedev: Tfу.

İvanov və Saşa

(*Saşa İvanovla sağ qapıdan girərkən*): Hamı bağcadadır.

İvanov: Belə-bele işlər, Şuročka. Qabaqlar mən çox işleyirdim və çox da düşünürdüm, lakin heç vaxt yorulmurdum. İndisə heç bir iş görmürəm və heç nə fikirləşmirəm, amma həm cismən, həm ruhən yorulmuşam! Gecə-gündüz vicdanım sizləyir, hiss edirəm ki, çox günahkaram, amma günahım nədir - anlamıram. Üstəlik bir arvadımın mərəzi, pulsuzluq, didişmə, dedi-qodu, artıq-əskik səhbətlər, bambılı Borkin.... Evin məni bezdirib, orda yaşamaq mənimcün bir işgəncəyə çevrilib. Şuročka, sizə açığını deym hətta məni sevən arvadımla bir yerdə qalmaq mənimcün dözülməz olub. Siz mənim köhnə dostumsuz. Siz mənim səmimiyyətimdən inciməzsiz. Odu, size gəldim ki, başım ayılsın, lakin sizdə də darixıram və yenə öz evimə qayitmaq istəyirəm. Bağışlayın, mən elə indi yavaşça çıxıb gedəcəm.

Saşa: Nikolay Alekseyevic, mən sizi başa düşürəm. Sizin bədbəxtliyiniz təkliyinizdədi. Sizin yanınızda bir insan olmalıdır ki, onu sevəsiniz və o da sizi başa düşə. Sizi yalnız eşq təzələyə bilər.

İvanov: Siz nə danışırsınız, Şurocka?! Bircə o çatmış ki, mənim kimi qoca, hərmiş xoruz təzə bir eşqə düşsün. Allah məni belə bələdan qorusun. Yox, mənim ağıllım, məsələ eşq macərasında deyil. Lap Allah qarşısında olan kimi deyirəm, mən hər şeyə dözerəm: həsrətə, psixopatiya və müflisliyə, arvadımı itirməyə də; öz erkən qocalığımı da, tekliyimi də, yalnız özümün özüme məsxərə etməyimə tabım çatmaz.

Mən sağlam, güclü bir insan Hamletə, ya Manfredə, yaxud da vecsiz bir insana, Allah bilir nəyə çevrildiyimi fikirləşəndə xəcalətimdən ölürməm. Elə miskin adamlar var ki, onlara Hamlet yaxud lazımsız adam adlandıránda xoşalarına gelir, lakin mən qalsa, bu açıq-aydın biabırıcılıqdır. Belə şey mənim qüruruma toxunur, xəcalət məni boğur, əziyyət çekirəm.

Saşa: (*gözləri yaşarır, zarafatla*) Nikolay Alekseyeviç gəlin qoşulub Amerikaya qaçaq.

İvanov: Mən pilləkanə qədər getməyə ərinirəm. Siz Amerika deyirsiz. Həqiqətən Şura, burda yaşamaq çətindir. Sizi əhatə edən adamlara baxanda, dəhşətə golirəm: Siz burda kimə əre gedəcəksiniz ki? Yalnız bir şeyə ümid var - nola, burdan keçən bir porucik, yaxud student sizi oğurlayıb, aparalar.

Zinaida Savişna: (*əlində mürəbbə qabı sol qapıdan çıxır*)

İvanov: Bağışlayın, Şuročka, mən bu saat gəlirəm.
(*Saşa bağçaya düşür*)

İvanov: Zinaida Savişna, sizdən bir təmənnəm var.

Zinaida Savişna: Nədi ki, Nikolay Alekseyeviç?

İvanov: İş ondadır ki, sabah yox, birisi gün mənim veksel borcumun vaxtı çatır. Siz mənə möhlət versəydiz, yaxud sərməyə faiz artırmağa izin versəydiniz Sizə çox minnətdar olardım. Mənim indi heç pulum yoxdur.

Zinaida Savişna: Nikolay Alekseyeviç bu necə ola bilər axı? Yox-yox, siz özünüzdən təzə qayda-qanun çıxarmayıñ, Allah xatırına, mən bədbəxti da incitməyin.

İvanov: Sövgəlişti dedim, bağışlayın. (Bağçaya düşür)

Zinaida Savişna: Ay aman o məni gör bir necə haldan çıxardı. Bütün bədənim tutub, bütün bədənim əsir.

Kosix: (*sol qapıdan girib səhnə boyu keçir*) Mənim kartlarım içinde: tuz, kral, qadın, səkkiz, qaratoxmaq tuz və bir dənə də onluq var. O isə, lənətə gəlmmiş, xırda bir şələm elan edə bilməzdil! (*Sağ qapıdan çıxar*)

Avdotya Nazarovna və I-ci qonaq

Avdotya Nazarovna: Mən onu bax bu cür cirardım, simic oğlu simic! Zarafatdı bəyəm? Saat 5-dən oturmuşam acqarnına, bir paslı siyənəyi belə qiymir. Bu nə evdir? Bu nə təsərrüfatdır?

I-ci qonaq: Adam elə darixir ki, az qalıram yürüüb başımı divara vurum. Bu nə adamlıqdır? Allah göstərməsin! Az qalır ki, qüssədən və acıdan canavar kimi ulamaq, qabağına çıxanı gəmirmək isteyirsən.

Avdotya Nazarovna: Onu para-para eləyərdim, qoy günahı boynumda qalsın.

1-ci qonaq: Bir az içim ey, sonra çıxmı gedim evə! Heç mənə sən tapan gəlin namızadır də lazım deyil. Allah vursun səni. Burda məhəbbət hardan olsun ki, nahardan bəri dilimə içki dəyməyib.

Avdotya Nazarovna: Gedək görək tapa bilərikmi?

1-ci qonaq: Tss! Yavaş olun! Deyəsən, şnaps yemək otağında, dolabdadır. Biz Yegorşkanı sıxışdırıq, görək nə çıxır.

Anna Petrovna və Lvov (sağ qapıdan girirlər)

Anna Petrovna: Zərər yoxdur, gəlməyimizə sevinəcəklər. Heç kim yoxdur, yəqin bağçadadılar.

Lvov: Bilmək olar ki, məni bura, bu çalağanların yanına niyə gətirmisiz? Bura sizinlə, mənim yerimiz deyil. Vicdanı olan kəslər buranın yolunu tanımınasın gərək.

Anna Petrovna: Qulaq as, ey cənab vicdanlı adam! Qadını müşayiət edib, yol boyu vicdanlı olmağınızdan söz açmaq nəzakətsizlikdir. Bəlkə bu vicdan mövzusu gərəklidir, amma çox bezikdircidir. Qadınlarla danışanda heç vaxt öz məziyyətlərinizdən bəhs etməyin. Qoy onlar özləri bunu anlasınlar. Mənim Nikolayım, sizin kimi olanda, qadınların hüzurunda yalnız mahni oxuyar, qəribə əhvalatlar danişardı, amma hər bir qadın onun necə adam olduğunu başa düşərdi.

Lvov: Sizin o Nikolayınızı da çox tərifləməyin, mən ona yaxşı bələdəm.

Anna Petrovna: Siz müsbət adamsız, amma heç nəyi anlamış istəmirsiz. Gəlin bağçaya düşək. O, heç vaxt belə ifadələr işlətmirdi: "Mən vicdan sahibiyəm! Bu mühitdə darixıram! Çalağanlar! Bayquş yuvası! Timsahlar!" O, heyvanxananı heç yada salmadı. Qəzəb onu büryəndə, mən ondan ancaq bu sözləri eşidirdim: "Ah, mən bu gün necə də ədalətsiz idim" və ya "Anyuta! Mənim bu insana yazığım gəlir". Bax o belədir, amma sizsə...

(Gedirlər)

Avdotya Nazarovna və 1-ci qonaq.

1-ci qonaq: (sağ qapıdan girərkən) Yemek otağında yoxdur, deməli haradasa ambardadır. Yegorşkanı dindirmək yerinə düşər. Onda gedək qonaq otağına.

Avdotya Nazarovna: Onu para-para elərdim! (*Sağ qapıdan gedirlər*)

Babakina, Borkin və Şabelski. (*Babakina və Borkin gülə-gülə bağçadan çıxırlar, onların arxasında gülə-gülə, əllərini bir-birinə sürərək Şabelski ehməlcə yeriməkdədir.*)

Babakina: Belə sıxıntı olar? Bu nə darixmaqdı? Hamı gedir-gəlir, oturur, elə bil arşın udublar. Darixmaqdən sümüklərim qır-qıç olub. (*Tullanır*) Gərək hərəkətdə olasan. (Borkin onun belindən yapışış yanağından öpür)

Şabelski: (*qəhəqəhə ilə gülür, çirtma vurur*) Lənətə gələsən! Bir növ...

Babakina: Buraxın, boçlayın əllərimi, yoxsa qrafın aqlına başqa şey gələr. Əl çəkin!

Borkin: Canımın mələyi, könlümün brilliantı, (*öpür*) mənə 2300 rubl borc versəydi...

Babakina: Xeyr ha... Bundan haşa, pul səhbəti eləməyin, xeyr, xeyr. Bari əllərimi buraxaydız.

Şabelski: Pampuşun öz şirinliyi var.

Borkin: (*ciddi*) Həvəsdi-bəsdi. Gəlin iş barədə danışaq. Bilavasitə, ticari baxımdan fikirləşək. Mənə qəti cavab verin, naz-qəmzsəz - hoqqasız: Bəli, ya xeyir. Biləsiz ki, (*Qrafə işarə edir*) Bax bu pula möhtacdı, ən azı ilə 3 min gəlir. Sizə də ər lazımdır. Qrafinya olmaq istəyirsiniz?

Şabelski: (*qaqıldayırlı*) Nə arsız adammış bu?!

Borkin: Qrafına olmaq istəyirsiniz? Hə, yox?

Babakina: (*həyəcanla*) Siz də, Mişa, özünüzdən şey çıxarmayın. Bu cür işlər birdən-birə, heçnəden hasil olmur. Əgər qrafın könlündən keçirse, özü deyər, bilmirəm heç necə olar, birdən birə...

Borkin: Yaxşı, yaxşı, bəsdi naz elədiz. Bu ticari işdir. Hə, ya yox?

Şabelski: (*gülür, əllərini ovusdurur*) Həqiqətən də... Dəli şeytan deyir, bəlkə özümü bir az alçaldım? Hə? Pampuş? (*Babakinanın yanağından öpür*) Gözəlim-göycəyim, soyulmuş yumurtam!

Babakina: Dayanın, bir qədər səbriniz olsun, məni yaman yerdə yaxaladız. Gedin, gedin. Yox, dayanın, getməyin!

Borkin: Tez ol, de? hə, ya yox? Vaxtimız dardır.

Babakina: Qraf, bəlkə siz bir üç günlüyə mənə qonaq gələsiz. Mənim evimdə darixmazsız, burdan fərqli olaraq... Elə günü sabah gəlin (*Borkinə*) Yox, bəlkə siz zarafat eləyirsiniz?

Borkin: Belə ciddi məsələdə kim zarafat eləyər?

Babakina: Dayanın, dayanın. Halim fəna oldu. Pisəm! Qrafına, haa, ah, əhvalim qarışdı, yıxılmamasam yaxşıdı. (*Borkin və qraf gülə-gülə onun qollarından yapışış, yanaqlarından öp-öpə sağ qapıdan aparırlar*)

(İvanov, Saşa, sonra Anna Petrovna bağçadan gəlirlər)

İvanov: (*Dəhşət içində başını tutaraq*) Ola bilməz. Nə lazım Şuročka! Gərkəmzə!

Saşa: Mən sizi dəlicəsinə sevirəm! Sızsız həyatımın mənəsi yoxdur, səadətim, sevincim ola bilməz! Siz həyatda mənim üçün hər şəy...
İvanov: Nəyə gərəkmiş bu? Nəyə? Pərvərdigara, mən heç nə başa düşmürəm. Şuročka, belə şey lazım deyil.

Saşa: Hələ uşaqlıdan bəri siz mənim yeganə sevincim idiniz. Sizi və sizin ruhunuzu özüm kimi sevirdim, indi mən sizin özünüüzü sevirəm, Nikolay Alekseyeviç. Sizinlə haraya desəniz, lap dünyanın o başına, hətta məzara gedərəm, amma siz Allah beccid olun, yoxsa mən boğuluram.

İvanov: (*xoşbəxt bir gülüşə gülür*). Bu nədir belə? Olmaya həyata yenidən başlamaqdır? Eləmi Şuročka? Mənim səadətim (*onu qucaqlayur*), mənim gəncliyim, mənim təravətim!

(Anna Petrovna bağçadan çıxır, ərini və Şaşanı bu vəziyyətdə görərək, yerində donub qalır)

İvanov: Demək ki, yaşamaq lazımmış, odur ki, yenidən iş başına! (*Öpüşürlər, öpüşəndən sonra dönüb Anna Petrovnant görürler*)

İvanov: (*dəhşət içində*) Sarra!

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

İvanovun kabinet. Yazı masası, üzərində dağınış şəkildə kağızlar, kitablar, rəsmi paketlər, oyuncاقlar, tapancalar: kağızların yanında lampə, su dolçası, siyənək balıqlı boşqab, çörək dilimləri və xiyar. Divarlarda xəritələr, şəkillər, tülənglər, tapançalar, oraqlar, qırmaqlar.
Günorta vaxtıdır.

Şabelski, Lebedev, Borkin və Pyotr.

(Şabelski və Lebedev stolun iki tərəfində oturub, Borkin sahnənin ortasında stulu minib. Pyotr qapının yanında dayanıb).

Lebedev: Fransanın siyaseti aydın və müəyyəndir. Fransızlar nə istədiklərini bilir. Onlar bu kolbasaçıları didməlidir, vəssalam, Almaniya isə tam fərqli oyundadır. Almanların Fransadan qeyri çox problemləri də var.

Şabelski: Boş şeydir. Məncə almanlar qorxaqdır, fransızlar da qorxaqdır. Bir-birilərinə ancaq xox gelirlər. Ele bununla da kifayətlənəcəklər. Vuruş-zad olmayıacaq.

Borkin: Mənə qalsa, vuruşmaq nəyə gərəkdir? Bütün bu silahlar, konqreslər, xərclər nəyə lazımdır? Mən neynərdim? Ölkədəki bütün itləri yiğardım. Onlara kalan Paster zəhəri vurub, düşmənin ölkəsinə buraxardım. Bir aydan sonra düşmənlərin hamısı ağlinı itirdi.

Lebedev: Baxırsan ki, başı balacdır, amma içində okeanda üzən balıqlar kimi saysız-hesabsız ideyalar var.

Şabelski: Ustadır.

Lebedev:

Şabelski:

(Pyotr gedir)

Lebedev:

Borkin:

Şabelski:

Lebedev:

Şabelski:

Lebedev:

Lebedev:

Lebedev:

Borkin:

Lebedev:

Borkin:

Şabelski:

Borkin:

Şabelski:

Borkin:

Şabelski:

Borkin:

Şabelski:

Borkin:

Səni Allah vurmasın, bizi güldürürsen Mişel Mişleviç (*gülüşünü kəsir*) Yaxşı, ağalar, Jomini, Jomini, amma araqdən danışan yoxdur. Repetatur. (*üç qədəh süzür*) Sağlam olaq. (*İçib yeyirlər*) Siyənək balığı, mənbilən hər məzədən üstündür.

Xox, xiyar daha yaxşıdır. Alımlar dünya yaranandan fikirləşirlər, amma duzlu xiyardan ağıllı bir şey tapmayırlar. Pyotr, get o xiyardan yenə getir, mətbəxdə tapşır ki, dörd dənə soğanlı pirojki bişirsinlər. İsti olsun.

Arağın mali həm də küründür, ləzzət eləyir. Amma ağılnan içəsan. Bir az qara kürünü, iki yaşılı soğanı bitki yağı ilə qarışdırısan, üstüne də limon suyu. Qoxusundan məst olarsan. Barmaqlarını yalayarsan.

Bir de araqdən sonra, qızarmış qumlaqcı balığı yaxşı gedir. Amma gərək onları fərli qızardasan. Əvvəl təmizləyirsən, sonra quru çörək qırıntılarına basdırırsan, sonra da quruyanاقan qızardırsan ki, xırt-xırt olsun.

Dünən Babakinagilde yaxşı məzə vardi. Bəyaz köbələk.

Hə, ləzzətliydi.

Mənə elə gəldi ki, ayrı cür bişirmişdilər. İçində soğan vardə, dəfnə yarpağı və cürbəcür ədviyyatlar. Qazanın qapağını açan kimi qəribə qoxu vurdur. Xüsusi istəh gətirdi.

Yaxşı, getdik. Repetatur, ağalar! (*İçirlər*) Salamat olaq. (*Saata baxır*) Görünür mən Nikoləşanı gözləyə bilməyəcəyəm. Gedəm gərək. Deyirsən Babakinagilde süfrədə göbələk vardi, bizdəsə hələ ki, göbələk yoxdur. Yaxşı, de görüm, sən hansı andırdan ötrü son vaxtlar Marfutagılı ayaq aqmışın?

Şabelski: (*başıyla Borkina işaret edir*) Budur da, məni Babakinaya evləndirmək istəyir.

Lebedev: Evləndirmək? Sənin neçə yaşı var?

Şabelski: Altmış iki.

Lebedev: Əsl evlənmək vaxtındı. Marfutka da lap sənə taydır.

Borkin: Məsələ Marfutkada deyil, onun sterlinqlərindədir.

Lebedev: Bunun iştahına bax. Üstündən quş südü istəmirsin ki?

Borkin: Bu adam evlənər, ciblərini pulnan doldurur, onda quş südünün dadını-tamını bilərsiz.

Şabelski: Bunun ciddi sözüdü. Bu dahi o fikirdə ki, mən onun sözünə baxıb evlənəsiyəm.

Borkin: Yoxsa yox? Qəti qərara gəlməmişiz?

Şabelski: Ağlınnı itirmisən nədi? Mən nə vaxt hə demişəm? Pss...

Təşəkkür. Sizə çox minnətdaram. Olmaya arada məni bada verəcəksiz? Gah evlənirəm deyir, gah evlənmirəm, sözündən şeytan da baş çıxarmaz, mənsə artıq razılıq almışam. Neynək, demək ki, siz evlənməkdən boyun qaçırsınız?

Şabelski: (*çiyinlərini çəkir*) Bu ciddi deyir ki... Qəribə adamdı.

Borkin: Onda abırlı bir qadını başdan çıxarmaq nəyə lazım idi? O qrafını olmaq üçün hər şeyə hazırlı, nə yeyir, nə içir. Belə şeylə zarafat eləyərlər? Belə şey vicdanlı adama yaraşmaz.

Şabelski: (*cərtmə vurur*) Nədir, bəlkə həqiqətən özümə bu alçaqlığı rəvə bilim. Hə? Açıq! Vallah elərəm! Nəyə deyirsiz and içim. Lap qiyamət olar!

(*Lvov daxıl olur*)

Lebedev: Loğmanımıza baş ayırıq. (*Lvova əl verir və oxuyur*) "Atam-anam, həkim, dadıma çat, ölməkdən ölümcul qorxuram".

Lvov: Nikolay Alekseyeviç hələ gəlməyib?

Lebedev: Xeyir. Mən özüm onu bir saatdan çoxdur gözləyirəm.

(*Lvov səbirsizlikə sahnədə var-gəl edir*)

Lebedev: Əzizim, Anna Petrovnannın səhhəti necədir?

Lvov: Cox pis.

Lebedev: (*ah çəkir*) Hər halda gedib görüşmək olar?

Lvov: Yox, rica eləyirəm getməyin, mənbilən yuxudadı.

Lebedev: Cox xoşqliq qadındı, özünü çox istəndədi. Şuroçkanın ad gündündə, o bizdə huşunu itirəndə, üzünə baxdım, hələ o zaman başa düşdüm ki, o yazıq çox yaşamayacaq. Başa düşmədim ki, o vaxt halı nədən xarab oldu? Özümü çatdırırdım gördüm ki, yerde uzanıb, rəngi özündə deyil. Yanında Nikolay diz çöküb, o da ağappaq, Şuroçka gözünün yaşını axıdır. Mən də Şuroçka da o hadisədən sonra çəşib qalmışdım.

Şabelski: (*Lvova*) Ey möhtərəm elm adamı, deyə bilərsizmi hansı alım onu kəşf edib ki, qadınların qəlb xəstəlikləri zamanı gənc həkimlərin onlara tez-tez baş çəkmələri qadınlara faydalıdır?! Bu böyük kəşfdır. Böyük kəşf olmağına böyükdür. Amma, hansı sahəyə addır, allopatiyaya, yaxud homeopatiyaya. (*Lvov cavab vermək istəyir, lakin təhqiramız hərəkət edib gedir*)

Şabelski: Cox təhqiramız baxıxdır.

Lebedev: Sənin də dilindən dərtan var? Ona niyə sataşdin?

Şabelski: (*hırslaş*) Axı yalan danışır! Vərəmdir, ümid yoxdur, o qadın ölçək. Yalan deyir. Zəhləm gedir bu cür xasiyyətdən!

Lebedev: Hardan bilirsin ki, yalan deyir?

Şabelski: Mən o fikri heç cürə qəbul etmirəm ki, sağ-salamat insan birdən, heçnədən düşüb ölə bilər. Qurtaraq bu söhbəti.

Kosix: (*təngnəfəs gəlir*) Nikolay Alekseyeviç evdədir? Xoş gördük. (*hamının əlini sıxır*) Evdədir?

Borkin: Yox.

Kosix: (*oturur, sonra yerindən sıçrayır*) Elə isə xudahafız! (*bir qədəh araq içir, tez nəsə gəvəlayır*) Gedim başqa yerdə axtarım... İş-güç. Əldən düşmüşəm. Ayaq üstə güclə dayanıram.

Lebedev: Külək səni hardan götürdü?

Kosix: Barabonovgilden. Bütün gecəni qumar oynadıq, indicə bitirdik. Mən eməlli-başı uduzdum. Bu Barabanov lap çekməçi kimi oynayır.

(*ağlamısınaraq*) Mən daim qırmızı toxmaq verirəm (*Borkinə üzünü tutur, o isə məhəl qoymur*) O kərpic verir, mən düberə qırmızını gedirəm, o kərpic, mən qırmızı, o kərpic. Həm də borsuz (*Lebedeva*) Dörd xəç oynayıraq. Məndə tuz, şost, tuz, onluq, qaratoxmaq.

Lebedev: (*qulaqlarını ttxayır*) Əl çək, məndən əl çək, Allah xətrinə əl çək!

Kosix: (*qrafa*) Başa düşürsüz də: tuz, qadın-şost, tuz, onluq, qaratoxmaq...

Şabelski: (*onu qovur*) Çixin gedin, məni dəng elədin.

Kosix: Bir də fəlakət: qaratoxmaq tuzu birinci vururlar.

Şabelski: (*stolun üstündən tapançanı qapır*) Çəkil, get yoxsa vuracağam!

Kosix: (*əlini yelləyir*) Bele zülm olar? Söhbət eləməyə adam da yoxdur?! Elə bil Avstraliyada yaşayırsan: nə ümumi maraqlar, nə həmreylik. Hərə təkbaşına yaşayır. Lakin getməyin vaxtıdır. Qoy vaxt hədər getməsin. (*əlini uzadır*) Pəs!.

(*gülürlər*)

(*Kosix gedir və qapıda Avdotya Nazarovna ilə toqquşur*)

Avdotya Nazarovna: (*çığırır*) Allah səni vurmasın, az qala yixmişdin məni!

Hami: Aaa... Harda aş, orda baş, sənsiz bir günüümüz olmasın!

Avdotya Nazarovna: Mən də deyirəm, hardadilar? Hər yerə baxmışam yoxsuz. Xoş gününüz olsun, gözəllərim!

Lebedev: Nə eəcəb gəlmisinə?

Avdotya Nazarovna: Lazımdı ki, gəldim də, atam-anam! (*Qrafa*) Bu işin sizə birbaşa dəxli var, əlahəzərət. (*Təzim edir*) Tapşırdılar ki, salamlannı yetirim və →

səhhətinizi soruşum. Həm də mənim kuklam tapşırıd deyim ki, siz bu gün axşama gəlməsəniz, onun gözlərindən yaş sel kimi axacaq. Sən, - deyir - əzizim, onu bir qıraqa çək, qulağına piçilda xəlvətə. Daha niyə xəlvətə? Burda hamı özümüzküdür. Bu toyuq oğurluğu deyil ki, gizlin qala. Hər şey qanunla, məhəbbətlə, qarşılıqlı razılıqla yerinə yetməlidir. Mən içən deyiləm, amma bu münasibətlə içəcəyəm.

Lebedev: Mən də içərem (*süzür*), qoca kaftara zaval yoxdur. Otuz il olar ki, səni tanıyıram.

Avdotya Nazarovna: Mən öz illərimi saymırıam. İki ərimi basdırırmışam, hələ üçüncüyə də gedərdim, amma cehizsiz alan yoxdur. 8 uşağım oldu. (*Qədəhi götürür*) Yaxşı, İnnallah mübarək işə baş qoşmuşuq, Allah əlosin tamamına çataq. Onlar firavan yaşıyar, biz də onlara baxıb sevinərik. Tanrı xoşbəxt əlesin. Möhkəm şeydi.

Şabelski: (*qəhəhə çəkərək Lebedevə*) Ən gülməlisidur ki, onlar doğrudan fikirləşirler ki, mən... Qəribədir! Həqiqətən, Paşa, özümə bu alçaqlığı rəvə bilimmi? Acığa ha! Al ay kaftar, al ye! Necə bilirsən, Paşa?

Lebedev: Çərənləyirsən, qraf. Biz gərək oturub sabahımızı gəbərən günümüzi fikirləşək, Marfutka və sterlinqlər çıxdan yanımızdan ötüb getdi. Buzim zamanımız keçib.

Şabelski: Yox, mən bunu eləyəcəm! And olsun ki, ağlıma batur.

(*İvanov və Lvov gəlirlər*)

Lvov: Ricam budu, mənə beşcə dəqiqə vaxt ayırasız.

Lebedev: Nikolaşa (*İvanova tərəf gedir, onu öpür*) Nə xoş təsadüf?! Səni düz bir saatdır ki, gözləyirəm.

Avdotya Nazarovna: Salam, atam-qardaşım! (baş ayır).

İvanov: Cənablar, yenə mənim kabinetimdə pivəxana açmışız? Min dəfə hamınıza və ayrılıqda hər birinizə demişəm ki, bunu tərgidin. Baxın, kağızın üstünə araq əndərmisiz, qırıntılar, xiyanət qabığı. Bu nə çirkabdır?

Lebedev: Təqsirkaram, Nikolaşa, təqsirkaram. Bağıشا, mənim səninlə bir vacib bir iş barədə söhbətim olacaq.

Borkin: Mənim də.

Lvov: Nikolay Alekseyeviç, sizinlə danışmaq olar?

İvanov: (*Lebedevi göstərir*) Bax buna da mən lazımmam. Dayanın, siz sonra... (*Lebedevə*) Nə isteyirsiniz?

Lebedev: Cənablar, mən Nikolayla təklidə danışmaq istəyirəm. Rica eləyirəm.

(*Qraf Avdotya Nazarova ilə gedir, ardınca Borkin, sonra Lvov*)

İvanov: Paşa, sən özün içə bilərsən, nə qədər xətrin istəsə, bu sənin mərzəndi, amma xahiş edirəm dayımı içirtmə. O əvvəller heç vaxt içməyib. Ona zərərdir.

Lebedev: (*gorxu ilə*) Vallah, mən bilmirdim. Mən heç fikir də verməmişəm.

İvanov: Allah göstərməsin bu qoca uşaq düşər olər, sizə heç, mənim üçün ağır olar... İstəyin nədi?

Lebedev: Bilmirəm sözümə hardan başlayıb ki, çox həyasız çıxmışın. Nikolaşa, həm utanıram, həm qızarıram, dilim tutulur, amma, əzizim, sən mənim vəziyyətimi başa düş, mən kimdənə asılıyam, zənciyəm, iradəsizəm, məni bağışla...

Nə məsələdi axı?

Lebedev: Arvadım göndərib məni, lütf elə, dostumsan, onun faizlərini ver. İnanırsan, məni didib tökür, zinhara gətirib, qan uddurur inənə. Allah xatırınə onu başından el...

İvanov: Paşa, sən bilirsən ki, indi mənim pulum yoxdur.

Lebedev: Bilirəm, bilirəm. Amma mənim vəziyyətimi də başa düş. O gözləmək istəmir. Əger vekseli möhkəməyə versə, mən də, Şuroçka da sənin üzünə necə baxarıq?

İvanov: Mən özüm də xəcalət çekirəm. Paşa inan ki, lap yerə girməyə belə hazırlam, amma pulu hardan tapım? Öyrət məni də: hardan? Bircə qalır, - payızı gözləmək, mən taxılı satana qədər.

Lebedev: (*çağırır*) Onun gözləmək fikri yoxdu.

İvanov: Sənin vəziyyətinə başa düşürəm. Çətindir, mənimki, daha pisdir. (*gəzisir, fikirləşir*) Heç nə ağlıma gəlmir. Satmağa da bir şey yoxdur.

Lebedev: Sən bir Milbaxa gedərdin, xahiş edərdin, axı o sənə 16 min borcludur.

(*İvanov ümidizliliklə əlini yelləyir*)

Lebedev: Qulqə as, Nikolaşa. Biliyəm sən məni danlayacaqsan, amma, qoca əyyaşa hörmət-izzət göstər. Dostyana... Mənə yaxın bir dost kimi bax. Bir səninlə təlebə yoldaşıyıq, liberallar, ümumi ideyalar, maraqlar, hər ikimiz Moskva universitetində oxumuşuq. Alma-mater! (*pul cüzdanını çıxarır*) mənim bax gizli pulum var, bunu evda heç kəbilmir. Borc götür. (*Pulları çıxarıb ortaya qoyur*). Təkəbbür eləmə, dostcasına bax. Mən səndən alardım, doğru deyirəm. Budur bax masanın üstündədir. Min yüz rubl. Bu gün onun yanna özün get, öz elinə say ver. Buyurun Zinaida Savitsa, boğmalanın! Amma bax, heç kəs bilmasın, məndən borc almışan. Allah saxlaşın səni! Yoxsa qarağat mürəbbəsi mənim başımı kəsər. Yaxşı, yaxşı, lazım deyil! (*Tez pulu masanın üstündən götürüb cibində gizlədir*) Lazım deyil, deyil də! Mən zarafat elədim. Allah xatırına bağışla. Ürəyinlə bacarmırsan?

(*İvanov əlini yelləyir*)

Lebedev: Belə-belep işlər... Sənin üçün qəm-qüssə vaxtı gəlib çatdı. İnsan, qardaşım, samavar kimidir. Həmişə rəfdə soyuq yerdə dayanıb-durmur, hərdən ona kömür də atırlar. Pş...pş...! Bu bənzətmə heç nəyə yaramır, amma bundan ağıllısına da tapmaq olmur. Başa gələn bələlər ruhu möhkəmlədir. Mənim sənə heç də yazığım gəlmir, Nikolaşa. Sən bu bələdan qurtulsan, hər şey düzələr. amma mən, qardaşım bu adamlara qızıl inciyirəm. De görüm lütfən, bu dedi-qodular hardan əməla gelir? Əyalətdə sənin haqqında o qədər dedi-qodu gəzir ki, hətta məhkəmə səninlə maraqlanır, sən guya qatilsən, soyğunçusan hətta qaniçənsən.

İvanov: Bunlar hamısı boş şeylərdir. Mənim hətta başım ağriyir.

Lebedev: Çünkü çox fikirləşirsən.

İvanov: Heç nə fikirləşmirəm.

Lebedev: Sən, Nikolaşa, tüpür hər şeyə, get bize, Şuroçka səni sevir, başa düşür, qiymət verir. Nikolaşa, o düzgün, yaxşı insandır. Nə anasına oxşayır, nə atasına, yəqin ki, bir kənar şexsə. Hərdən baxıram, qardaş, inanıram ki, mənim kim ki yekəburunun, əyyaşın belə bir sərvəti var. Get onunla ağılli şeylərdən söhbət elə, keyfin açılsın. O vəfali, səmimi bir insandır.

İvanov: Paşa, ezipim, qoysana mən tək qalım.

Lebedev: Anladım, başa düsdüm. (*tələsik saata baxır*) Bildim. (*İvanovu öpür*) Xudahafiz. Mən hələ məktəbin açılışında olmalıyam. (*Qapıya tərəf gedib, dayanır*) Ağlıldır. Dünən biz Şuroçka ilə dedi-qodudan danışdıq (*gülür*). O bir aforizm söylədi: Dedi: "Atacan, işildauqlar gecələr işq verir, yalnız ondan ötrü ki, gecə quşları onları görsün və yesin, həyatda da yaxşı adamlar ona görə mövcuddur ki, böhtana və dedi-qoduza yem olsunlar. Necədi səninmün? Dahiyanədir. Jorj Sand!" deyib bunu.

İvanov: Paşa... bilmirəm mənə nə olub?

Lebedev: Mən özüm səndən bunu soruşacaqdım. Amma, sözün doğrusu utanurdum. Bilmirəm, qardaş. Bir tərəfdən mənə elə gəlirdi ki, səni müxtəlif bələlər bürüyüb, başqa tərəfdən onu bilirom ki, sən elələrindən deyilsən... Sənə bəla güc gələ bilməz. Bu nəse başqa şeydir, Nikolaşa, başqa, amma əslini başa düşmürəm.

İvanov: Özüm de başa düşmürəm. Mənə elə gəlir ki, və ya... amma yox... Bilirsən nə demək istəyirdim? Mənim bir fəhləm vardi, Semyon, sənin yadında olar. Bir dəfə xırman vaxtı o, qızların yanında öz gücüylə lovgalanmaq istədi, belinə iki kisə çovdar yüklədi, beli sindi. Tez də öldü. Mənə elə gəlir ki, elə mən də artıq yüklenmişəm. Gimnaziya, universitet, sonra təsərrüfat, məktəblər, müxtəlif layihələr... Hami kimi heç kəsə inanırdım, hami kimi evlənmədim, qızırdım, riskə gedirdim, sən ki bilirsin, pullarını, sağa-sola səpalayırdım, guya xoşbəxt idim, ancaq əzab çəkirdim. Uyezdde heç kimə bənzəmirdim.

Bütün bunlar, Paşa, mənim kisalərimdir. Beləmə yük götürmüşəm, onurğam çatlayıb. 20 yaşında olanda biz hamımız qəhrəmanıq, hər işdən yapışınq, guya hər şeyi bacarıraq, 30-a çatanda artıq yoruluruq, heç nəyə hünərimiz çatmir. Sən bu yorğunluğu nəyən izah eləyərsən? Amma bəlkə də iş heç onda deyil. Ola bilsin, get, Paşa, get. Allah amanında. Yəqin bezdirdim səni.

Lebedev: (*tələsik*) Bilirsən nə var? Qardaş, səni, mühit Zinhara gətirib.

İvanov: Nə bilim... həm də, bu çeynənmiş, sarsaq ifadədir. Get, get!

Lebedev: Doğrudan da sarsaqlıqdır. İndi özüm də görürəm ki, elə sən deyəndi... Yaxşı, gedirəm, gedirəm. (*Gedir*)

İvanov: (tək) Mən, miskin və dəyərsiz adamam. Gərək elə Paşa kimi miskin, yıpranmış və içki düskünü olasan ki, məni hörmətə layiq biləsen. Özündən necə də zəhləm gedir, ilahi! Səsimdən, addımlarından, əllərimdən, bu geyimdən... Hətta fikirlərimə də dərindən nifretim var. Bu gülünc, tössüf doğurası hal deyilmi?

Üstündən heç bircə il keçməyi ki, mən neçə ay əvvəl sağlam, güclü, gürmərək, yorulmaz, hərarətli bir insan idim, bu əllərlə işləyirdim, çalışırdım elə danışdım ki, hətta cahilləri belə ağladırdım, özüm də bədbəxtlik görəndə gözlərim yaşardı, yamanlıqla üzləşəndə hiddətlənirdim, ilhamın nə olduğunu bilmirdim. Axşamdan səhərcən yazı masasının arxasında oturub, sinem-bağım xəyallarla dolduqda belə, sakit gecələrin lazzetini və şairanlılığını duyurdum. Hər şeyə inanırdım, sabaha, geleceyə sanki doğmaca anımın gözlərinə baxan kimi baxırdım.

İndi, aman ilahi! Yoruldum, demək olar ki, heç nəyə inanıram, gecə-gündüzümüzü avaraçılıqla keçirirəm. Nə beynim, nə əllerim, nə ayaqlarım mənə tabe olmur. Mülküm batır, meşələr qırılır, balta altında mahv olur (ağlayır). Torpağım yetim kimi üzümə baxır. Heç kəsden heç nə gözləmirəm, heç nəyə də heyfim gelmir, üreyim sabahın qorxusundan titrir. Hələ Sarra əhvalatı? Ömürlük eşqinə and içdim, səadət vəd elədim, onun gözleri qarşısında heç yuxusunda da görmədiyi gələcəyi açdım. O inandi. Bütün bu beş il ərzində ancaq onu görə bildim ki, o qurban verdiklərinin yükü altında getdikən sənür, vicdanıyla savaşda üzülür, amma, Allah bir ona şahidir ki, nə mənə bir tərs baxış, nə bir töhmət diliñə gətirir. Sonrası nə oldu? Mən onu sevməkdən vaz kecidim. Necə? Nə üçün? Nəyə görə? Başa düşmürəm. Bax indi o əziyyət çəkir, sayılı günləri qalıb, mənənən mənənən qorxaq kimi, onun solmuş bənizindən, çökmüş sinəsindən, yalvaran gözlərindən baş götürüb qaçıram! Utanıram, xəcalət çəkirəm.

Saşaya, o qızçıgaza da mənim başıma gələn bələlər təsir eləyir. O mənə, ahil bir adama eşq-izharda bulunur, mən sərxoş oluram, hər şey yadından çıxır, sanki müsiqinin sehrinə düşən kimi, bağırıram: "Yeni həyat! Səadət!" Sabahı gün isə bu həyata da, səadətə də damdabacaya inandığım kimi az inanıram. Axi mənə nə olub? Mən öz-özümü hansı uçuruma itəleyirəm? Hardandır məndəki bu zəiflik? Mənim əsəblərimə nə oldu? Xəste arvadım mənliyimə toxunan kimi və ya xidmətçilər məni qane etmədiyədə, hətta tufəng açılmadıqda belə mən kobud, qəzəbli oluram, özüm-özümə oxşamıram. Anlamıram, heç anlamıram. Az qalib ki, başıma bir gülə çaxım...

Lvov: (daxıl olur) Hər halda sizinlə anlaşmalyıq, Nikolay Alekseyeviç.

İvanov: Doktor, biz hər gün beləcə anlaşmalı olsaq, buna heç bir güc qalmaz.

Lvov: Siz məni dinləməyə lütf edərsizmi?

İvanov: Mən Sizi hər gün dinləyirəm və indiyə qədər də başa düşə bilməmişəm, axı, məndən istəyiniz nədir?

Lvov: Mən kifayət qədər aydın və dəqiq danışram və məni başa düşməyən kəs - ancaq ürəyi olmayan bir adam ola bilər.

İvanov: Arvadım ölüm ayağındadır, orası məlumdu. Mən onun qarşısında tamamilə günahkaram - orasını da bilirom. Siz əməli-saleh, vicdanlı adamsız - bunu da bilirom. Daha nə istəyiniz var?



Lvov: Mən insan qəddarlığından hiddətlənirəm. Qadın orda ölüm ayağında. Onun atası-anası var, onları çox istəyir və ölüm ayağında onları görmək arzusundadı. Onlar yaxşı bilir ki, övladları bu yaxında öləcək və onları hələ də sevməkdədi, lakin lənətə gəlmış qəddarlıq imkan vermir, onlar öz dirlərinin möhkəmliyi ilə hamını təəccübləndirmək istəyirlər - hələ də öz qızlarına lənət yağıdırırlar. Sizin yolunuzda o hər şeyi qurban verib - doğma yurd-yuvasını, vicdan sakitliyini, sizsə açıq-aydın və tamamilə aşkar məqsədlə hər gün bu Lebedevgilə getməkdəsiz.

İvanov: Ah, mən düz iki həftədir ora ayaq basmamışam.

Lvov: Sizin kimi adamlarla açıq danışmaq gərəkdir, eyhamsız, vurğusuz. Əgər sizin mənə qulaq asmaq fikriniz yoxdusa, neynək asmayın. Mən hər şeyi öz adıyla deməyə alışmışam. Sizə bu ölüm yeni qəhrəmanlıqlar eşqinədir. Olsun, amma Siz bir az tələsmaya bilərsiniz? Əgər Siz ona təbii şəkildə öz əcəliyinən ölməyə imkan versəydiniz, onu öz inadınızla vurmasaydız, Lebedeva öz cehizi ilə heç əlinizdən çıxardımi? İndi də olmasa, bir ildən, iki ildən sonra, siz, gözəl Tartyuf qız başını tovlaya bilərdiniz və onun cehizini indi olduğu kimi tam ələ keçirərdiniz. Siz axı niyə tələsirsiniz? Nə üçün Sizə gərəkdir ki, arvadınız bir ay, bir il sonra yox, indi ölsün?

İvanov: Əzab-əziyyət. doktor, Siz çox pis həkimsiniz, əgər fərz edirsınız ki, insan özünü sonsuza qədər cilovlaya bilər. Sizin təhqirlerinize cavab verməmək mənə dəhşətli dərəcədə çatıdır.

Lvov: Bəsdir. Siz kimi aldatmaq istəyirsiniz. Maskanı çıxardin.

İvanov: Ağlılı adamsınız, düşünün: Sizcə məni anlamaqdan asan heç nə yoxdur? Elə? Annayla evləndim ki, böyük cehiz alım. Mənə cehizi vermadılar, mən sohv etdim. İndi isə onu o dünyaya göndərməyə çalışıram ki başqası ilə evlənim və cehiz əldə edim, eləmi? Necə də sadə və asandır. İnsan belə sadə və bəsit maşındır? Yox, doktor, hər birimizin içinde çoxlu çarx, vint və qapaq var, ona görə də ilk təəssürat, və ya bir-iki zahiri xüsusiyyət əsasında bir-birimiz haqqında mühakimə yürütmək olmaz. Mən sizi anlamıram, Siz məni anlamırsınız və heç özümüz də özümüzü anlamırıq. Əla həkim olub, insanları heç tanımamaq da olar. Siz özünüzə çox da arxayın olmayıñ və bunla razılaşın.

Lvov: Yəni siz elə bilirsiniz ki, başqasının gözündə o dərəcədə şəffaf deyilsiniz və mənim beynim elə kiçikdir ki, alçaqlığı düzgünlüyü bir-birindən ayıra bilmirem.

İvanov: Görünür biz sizinlə heç vaxt anlaşa bilməyacəyik. Axırıncı dəfə soruşuram və lütfən müqəddiməsiz cavab verin: Sizin məndən istəyiniz nədir? Bir tələbdə bulunursuzmu? Və bir də mən kiminlə danışq aparıram prokurorla, ya arvadımın hekimiyle?

Lvov: Mən həkiməm, həkim kimi də tələbim budur ki, davranışınızı dəyişəsiz. Sizin hərəkətləriniz Anna Petrovnanın axırına çıxır.

İvanov: Axı mən neynəməliyim? Nə? Əgər siz məni məndən yaxşı başa düşürsünzsə, dəqiq şəkildə ərz eləyin. Mən neynəməliyəm? Hər halda belə açıq-aşkar hərəkəti tərgidin.

İvanov: Aman İlahi. Yəni siz özünüzü başa düşürsünüz? (*Su içir*) Buraxın məni. Özümü min dəfə günahkar sayıram, onunçun tanrı qarşısında cavabdehəm, Sizə heç kəs ixtiyar verməyib ki, mənə hər gün işgənce verəsiz:

Bəs sizə kim ixtiyar verib ki, daxilimdəki həqiqəti təhqir edib basdalayaszız? Siz mənim ürəyimi üzünsüz, zəhərləməsiz. Mən bu uyezdə gəlməmişdən, təxmin edirdim ki, deli-sarsaq, nəyəsə aludə olan adamlar var, amma heç vaxt inanmazdım ki, şüurlu şəkildə cinayət sürüklənənlər, öz iradələrini bilerəkdən şərə yönəldən insanlar var... Mənse insanlara hörmət bəsləyib, onları sevirdim, amma sizi görəndəsə...

İvanov: Mən bunu artıq eşitmisəm.

Lvov: Eşitmisiniz? (*cıdır paltarında daxil olan Saşanı görür*) İndi artıq ümidiyaram ki, biz bir-birimizi əla başa düşmüş olduğum.

İvanov: Şura, sənsən?

Şasa: Hə, mənəm. Gözləmirdin? Çoxdandı niyə bizə gəlmirsən?

İvanov: Şura, Allah xatirinə. Xata çıxarıq. Sənin gəlişin arvadımın axırına çıxa bilər.

Şasa: O məni görən deyil. Mən dal qapıdan gəldim. İndi çıxıb gedərəm. Mən çox narahatam: Əhvalin yaxşıdım? Bizə çoxdandı niyə gəlmirdin?

İvanov: Arvadım onsuz da təhqir olunub, az qala can verir, sənse özün-öz ayağına durub bura gəlirsən. Şura, bu dərəcədə saymazlıq olmaz axı.

Şasa: Neynəyəydim ki? Düz iki həftədir bizə ayağın dəymir, məktublara da cavab vermir. Hədsiz əzab çəkirəm. Mənə elə gəlirdi ki, sən burda dözlüməz dərəcədə iztirab içindəsən, xəstəsən, lap elə ölmüşən. Bir gecə də olsun, rahat yatmamışam. İndi gedəcəyəm. Heç olmasa, sən de görüm salamatsanmı?

İvanov: Yox, mən iztirab içindəyəm, insanlar daim məni üzür. Heç taqətim qalmayıb. Sən də bir yandan... Bu necə də elə əvvəlkilər kimi. Şura, bilsən mən necə də günahkaram, bütün taqsırlar məndədi.

Saşa: Sən necə də qorxulu və təşviş doğuran sözlər deməyi xoşlaysan?! Taqsır-günah? Hə? De görüm sənin taqsır-günahın nədi?

Ivanov: Heç özüm də bilmirəm.

Saşa: Bu bir cavab deyil. Hər bir günahkar bilməlidir ki, onun günahı nədədi? Bəlkə saxta kağızlar düzəltmişən?

Ivanov: Gülməli olmadı.

Saşa: Günahkarsan ki, daha arvadını sevmirsən elemi? Ola bilər, amma insan hissələrinə hakim deyil. Sən belə istəmirdin. Sənin nə günahın ki, mənim sənə eşq elan etdiyimi arvadın gördü? Yox, sən heç istəmirdin ki, o bizi görsün...

Ivanov: Və sairə, və ilaxır. Sevdim, sevmədim, öz hissələrinə hakim deyilsən - bütün bunlar ümumi sözlərdir, köməyi olmayan çeynənmiş, cansız ifadələrdir.

Saşa: Səninlə danışmaq bezikdiricidir. (*Şəkilə baxır*) İt nə yaxşı çəkilib. Yəqin canlıdan köçürürlüb?

Ivanov: Hə, naturadan. Bizim bütün bu eşq macəramız çeynənmiş, adı olacaqlardır - o ruhdan düşür, öz zir-zəminini itirir, sonra qadın gelir, gümrəh ruhlu, güclü, ona kömək əlini uzadır. Burası gözəldir və həqiqətə bənzəyir, belə şey ancaq romanlarda olur, amma həyatda...

Saşa: Həyatda da ceynilə elədi.

Ivanov: Görürəm hayatı yalnız sən dərk edirsən. Mənim zarlıtm səndə xilaskar bir qorxu yaradır. Sənə elə gəlir ki, məndə ikinci Hamleti tapmışım elemi? Amma mənim bu psixopatiyam, bütün əlamətləri ilə yalnız gülüş üçün yaxşı mənbə ola bilər, başqa heç bir şey. Mənim bu ədabətligimə yətorincə gülmək lazımdır, sənsə "Kömək" deyə haraylaysan. Kimiso xilas etmək, qəhrəmanlıq göstərmək! Mən bu gün özümə qarşı necə də amansızım! Güman ki, mənim bugünkü gərginliyim neyləsə bitəcək... Ya bir şeyi sindirəcəm, ya da ki...

Saşa: Bəli, bəli məhz bu cür şey gərəkdir. Nəyisə sindir, qır, ya da çığır-bağır! Mənim əlimdən hirsətni misən, cənubi buraya gəlməyə qərar verməklə səfəhlik etmişəm. O zaman açıqlan mənə, üstümə kəkələn, ayaqlarını yerə vur. Hə, öz hikkəni göstərməyə başla görüm.

Ivanov: Məzəlisən...

Saşa: Əla. Biz, deyəsən, gülümsəyirik. Zəhmət olmasa, bir də gülümsəyin.

Ivanov: (*gülür*) Mənim müşahidəmə görə: sən məni xilas etməyə, ağıl verməyə başlayanda üzündə lap sadəlövh bir ifadə olur, göz bəbəklərin böyüyür, elə bil göydə kometaya baxırsan. Dayan, çıynıñə toz qonub. Adətən sadəlövh kişi gülündür. Siz, qadınlarsa bəzən elə sadəlövhlik edirsiz ki, bu çox şirin, əla və somimi alıñır, əslində isə göründüyü kimi, elə də səfəh olmur, amma sizdə bu nə adətidir, sizin hamınızda - kişi sağ-salamat, güclü, şad-xürrəm olanda siz ona fikir vermirsiz, amma o aşağıya sürüşərək, şikayət etməyə başlayanda, onun boynuna sarılırsız. Məgər, qüvvətli, cəsur adamın zövcəsi olmaq, ağlağan, mizi, ugursuz birisinin yanında xəstə baxıcısı olmaqdən pisdir?

Saşa: Pisdir.

Ivanov: Axi niye? (*gülür*) Darvin bunu bilmirdi, yoxsa böhtən atıldı ki, siz insan nəslini korlaysınız. Sizin sayənizdə bu yaxında dünyaya ancaq zarıyanlar və ağlıdan kəmlər gələcək.

Saşa: Kişilər çox şeyin fərqinə varır. Hər bir qızın xoşuna daha çox ugursuz adam gelər, nəinki xoşbəxt birisi, cənubi hər kəsi fəal məhəbbət özüne çəkir. Başa düşürsən de? Fəal kişilər başı işə qarışır, buna görə də məhəbbət onlar üçün üçüncü dərəcəli işdir. Arvadı ilə sizin səhəbət, bağçada gəzismək, xoş vaxt keçirmək, sonra da məzəri üstündə ağlamaq - vəssalam! Bizdə isə məhəbbət - həyatın özüdür. Mən səni sevirəm, o deməkdir ki, mən səni həsrətdən necə qurtaracağımı düşünürəm, səninlə dünyaniñ o başına gedəcəyimi belə... Sən dağa çıxsan, mən də ora dırmaşasıyam, sən çuxur düşsən man də səninlə ora düşəsiyəm. Məndən ötrü, məsələn, bütün geconi sonin kağızlarının üzünü köçürmək böyük səadət olardı, və ya bütün geconi güdmək ki, səni birisi oyatmasın, ya da səninlə ayaqla 100 verst getmək. Yادимадир, üş il avvel olardı, sən bir dəfə xırmanlar vaxtı biza geldin, bütün tozun içində, gündə qaralmışdır və su istədin. Sənə su gətişində gördüm ki, artıq divanda uzamb ölü kimi yatmışın. Sən biziñ xeyli yatdın, mənəsə qapının dalında dayanıb güdürdüm ki, heç kəs görməsin. Mənim üçün elə yaxşı idi ki... Nə qədər çox zəhmət çəkilsə, məhəbbət də daha böyük olur, başa düşürsənmi, yəni o hiss, daha güclü olur.

Ivanov: Fəal məhəbbət, hm... Bu qız fəlsəfəsi, bir bələdir ya bəlkə elə belə olmamış. Bunu bir Allah bilir. Şura, nəyə desən and içim ki, mən namuslu adamam. Özün bax: mən həmisi hikməti, fəlsəfəni sevmişəm, lakin heç vaxt deməmişəm ki "Bizim qadınlar xarab olub", və ya "qadın yanlış yola ayaq basıb". Mən ancaq minnətdər olmuşum, vəssalam. Əziz qızıçığımız, sən çox məzəli bir qızsan. Mənəsa çox gükünc sarsağam. Adı camaati çəşdirəram, bütün günüsə bəxtimdən şikayətlənirəm. Bu... bu... Anma, get, Saşa! Biz xəyallara dalmışıq.

Saşa: Hə, getməyin vaxtıdır. Sağ ol! Qorxuram, sənin namuslu doktorun vicedən borcu sayaraq Anna Petrovnaya mənim burda olduğum barədə xəbər versin.. Qulaq as. İndi çıx get arvadının yanına: Orda otur, otur, otur. Gərəksə bir il otur. On il, lap gərəksə on il otur. Borcunu yerinə yetir. Qəm elə, ondan üzər istə, ağla-sitqa - bunlar belə lazımdır. Əsas da odur ki, bacını itirmə, işindən möhkəm yapış.

Ivanov: Yenə də məndə elə təsəvvür var ki, elə bil, başım yerində deyil. Yenə başladı...

Saşa: Yaxşı, Allah sənə qüvvəti versin. Mənim barəmdə istəsən heç fikirləşməyə bilərsən. Bir-iki həftədən sonra birçə sotir belə yazsan - çox sağ ol. Mənəsa yazacağam...
(*Borkin qapıdan boylanması*)

Borkin: Nikolay Alekseyeviç, olar? (Saşanı görçək) Bağışlayın, görmədim Bonjur! (təzim edir)

Saşa: (*çəşşin halda*) Xoş gördük!

Borkin: Kökəlməsiz, yaxşılaşmışız.

Saşa: (*Ivanova*) Yaxşı mən getdim, Nikolay Alekseyeviç. Getdim... (Gedir)

Borkin: Gözel xayalat! Nasr dahlınca qaçırdım, nəzmə rast gəldim. (oxuyur) "Sən gəldin, pərvanə işığa gələn kimi".
(*Ivanov həyəcənlə səhnədə gəzmişir*)

Borkin: (*oturur*) Amma bu qızda başqalarından olmayan nəsə var. Düz demirəm? Nə isə xüsusi bir şey, fantasmaqorik. Həqiqətdə uyezdə on zəngin golindir, amma anası elə bir ifritdir ki, heç kim baş qoşmaq istəməz. Ondan sonra hər şey Şuroçkaya qalacaq, amma sağ olanda 10 min filan, bir ütü verər hələ tələb eləyər ki, əl-ayağına düşən (cibini axtarır) Delos-maxoros, meyliniz çəkir? (*Ona portisiqarı uzadır*) Yaxşıdır, pis deyil.

İvanov: (*Borkinə yaxınlaşır, qəzəbdən boğularaq*) Elə bu dəqiqliq mənim evimdən rədd olun! Elə bu dəqiqliq!
(*Borkin qalxır siqarını salır*)

İvanov: Rədd olun, gözüm görməsin!

Borkin: Nikolas bu nə deməkdir? Niyyə belə hırslısınız?

İvanov: Nəyə görə? Bu siqarlar sizdə hardandır? Elə güman edirsiz ki, mən bilmirəm? Qocanı hər gün hara, nə üçün aparırsınız?

Borkin: Size nə qalib?

İvanov: Alçaq! Sizin bütün uyezdə yadığınız murdar söhbətlər məni adamların gözündə insafsız adam kimi tanıtdırb. Bizim aramızda heç bir ortaqlıq yoxdur, tolబim budur, mənim evimi dərhal tərk edəsiz.

Borkin: Bilirom bunları hiddət içində deyilsiz, ona görə sizdən incimirəm, nə qədər istəsəniz təhqir eləyin. (Siqarını yerdən götürür)
Amma bu melanxoliyanı qurtarın. Siz gimnazist deyilsiz.

İvanov: Sözümü eşitmədiz? Mənimlə oyun oynayırsınız?

(*Anna Petrovna daxıl olur*)

Borkin: Budur, Anna Petrovna da gəldi. Mən gedim.

(*Ivanov masanın yanında dayanıb başını aşağı dikiir*).

Anna Petrovna: O buraya niyə gəlməşdi? Mən səndən soruşuram: O burda nə gəzir?

İvanov: Soruşma, Anyuta... Mənəm günahkar. Hansı cəzani isteyirsən ver, qəbulumdu, hər şəyə dözərəm, amma sual vermə. Danışmağa gücüm yoxdur.

Anna Petrovna: (*hırslaşır*) O niyyə gəlməşdi?... Hə, sən beləsənmiş. İndi səni başa düşürəm. Axır ki, gördüm sənin neccə adam olduğunu... İnsafsız alçaq. Yادindamı gəlib mənə yalan dediyin ki, məni sevirsən. Onda inandım, ata-anamı, dinimi tərk elədim, sənin ardınca düşüb gəldim. Sən mənə həqiqət, mərhəmət, öz düzgün planların barədə yalanlar uydurdun, mən də sənin hər sözünə inandım.

İvanov: Anyuta, inan mən sənə heç vaxt yalan deməmişəm.

Anna Petrovna: Mən səminlə beş il yaşadıdım, darıxdıdım, xəstələnirdim, lakin səni sevirdim, səni bir dəqiqliq də olsun tek qoymurdum. Sən mənim pərəstişgahım idin. Axırı nə oldu? Demə bütün bu vaxtı sən məni həyasızcasına aldatmışın.

İvanov: Anyuta, yalan danışma. Səhvərim olub, amma sənə ömründə bircə dəfə də yalan deməmişəm. Sən buna görə məni məzəmmət eləyə bilməzsən.

Anna Petrovna: Hər şey aydın oldu. Sən mənimlə evləndin, düşündün ki, atam, anam məni bağışlayar, mənə pul verər. Sənin ağlındakı bu idi.

İvanov: Aman Allah, buna dözmək olar?
(*ağlayır*)

Anna Petrovna: Sus! Görəndə ki, ortada pul yoxdur, başqa oyun oynadın. İndi hər şeyi xatırlayıram və anlayıram. (*ağlayır*) Sən məni heç vaxt sevməmişən və mənə vəfəli olmamışın. Heç vaxt!

İvanov: Sarra, yalan sözdür. Nə isteyirsən de, amma məni yalanla təhqir eləmə.

Anna Petrovna: Şərəfsiz, alçaq adam! Sən Lebedevə borclusun! İndise borcdan boynunu qurtarmaq üçün onun qızının başını tovlamaq isteyirsən! Onu da mənim kimi aldatmaq fikrindəsin. Bəlkə doğru demirəm?

İvanov: Sən Allah sus! Mən özüme cavabdeh deyiləm! Məni qəzəb boğur və mən səni təhqir edə bilərem!

Anna Petrovna: Sən məni həmişə həyasızcasına aldatmışın! Təkcə məni yox! Bütün vicdansız əməlləri sən Borkinin boynuna yixirdin. amma indi məlum olur ki, onlar kimin boynundadır.

İvanov: Sarra, sus və get, yoxsa ağızmanдан pis söz çıxar! Məni də təhrik edirsən ki, sənə nalayıq, təhqiramız bir söz deyim. (*qışqırır*) Sus, ay cuhud!

Anna Petrovna: Susmayacam! Sən məni uzun müddət aldatmışın indi susmağım xatırınə!

İvanov: Demək susmaq fikrin yoxdu, hə? Allah xatırınə..

Anna Petrovna: İndi get Lebedevanın başını bişir!

İvanov: Eləsə biləsen ki, sən tezliklə öleceksən. Həkim mənə söylədi ki, sənin sanlı günlərin qalib.

Anna Petrovna: (*oturur, sənük səslə*) Nə vaxt dedi?

İvanov: (*Başını tutur*) Mən günahkaram! Allah, mən nə boyda günahkaram?! (*hönküürür*)

Üçüncü və dördüncü pərdə arasında bir illə yaxın vaxt keçir.

DÖRDÜNCÜ PƏRDƏ

Lebedevin evindəki qonaq otaqlarından biri. Qarşıda qonaq otağını zaldan ayıran tağ var. Sağda və solda qapılar. Qədim ailə portretləri. Otaq bayramsağlığını bəzədilib. Piano, üstündə skripka, yanında violoncel. Bütün tamaşa boyu zaldan ziyaftsağı geyinmiş qonaqlar gedib gəlir.

Lvov: (*girir, saata baxır*) Beşə işləyib. Yəqin ki, indi xeyir-dua mərasimi başlayacaq. Xeyir-dua verib, nigah masasına aparacaqlar. Budur yaxşılığın və doğrunun bayramı! Saranı soya bilmədi, əzab verdi, məzara yolladı, indi də başqasını tapıb. Bunun qarşısında riyakarlıq edəcək, ta ki onu da soyacaq və soyub yaziq Sarranın yatdığı yerə yollayacaq. Köhnə, qolçomaq əhvalatı... Səadətdən göyün yeddinci qatındadır, lap qocalana qədər firavan özür sürəcək və sakitcə ölücek. Yox, mən sənin iç üzünü açacağam. Sənin o lənətə gəlmış maskanı qoparında, hamı biləndə ki, sən hansı yuvanın quşusən, sən göyün o yeddinci qatından başaşağı elə bir çuxura yuvarlanacaqsan ki, oradan səni heç şeytan da çıxara bilməyəcək. Mən vicdanlı adamam, mənim işim müdaxilə etmək və korların gözünü açmaqdır. Borcumu yerinə yetirib sabahısı gün bu lənətəgəlmış uyezddən çıxıb gedəcəm... Amma neyniyim? Lebedevi başa salmaq çətin məsələdir. Bəlkə duelə çağırırm? Araya dava salmaq? İlahi, mən uşaq kimi sadəlövhəm, fikirləşmək iqtidarı tamamilə itirmişəm. Neyniyim bəs? Duelə çağırırm?

Kosix: (*daxıl olur, sevincə Lvova*) Dünən xaçlarda iki kiçik şələm elan elədim, böyüyüni götürdüm. Amma yenə də bu Barabanov mənim işimi korladı. Oynayıraq. Deyirəm: kozırsız. O deyir: pəs. İki xaç... və təsəvvür eləyin... təsəvvür eləyə bilərsizmi, mən şələm elan eləyirəm, o tuzu göstərmir. Əgər o əcəf tuzu göstərsəydi mən kozırsız olanda böyük şələm deyərdim.

Lvov: Bağışlayın mən kart oynamıram, buna görə sizin sevincinize şərik ola bilmərəm. Xeyir-dua mərasimi tez olacaq?

Kosix: Yəqin ki, Zyuzuşkanı özünə gətirirlər. Elə ulayır ki?! Yəqin cehizə hayatı gəlir.

Lvov: Qızına yox?

Kosix: Cehizə. Həm də ona ağır gəlir ki, İvanov evlənir, deməli borcunu ödəyəsi deyil. Kürəkəni veksellərə görə məhkəməyə verməyəcəksən ki?!

Babakina: (*bəzənib-düzənmiş, səhnədən Lvov və Kosixin yanından şəstlə keçir. Kosix ovcuna şaqquşdayır, Babakina boylanır*) Ağlıla bax da...
(*Kosix barmağı ilə onun belinə toxunur və gülür*)

Babakina: Cahil.

Kosix (*qaqqıldayır*) Arvad lap dəli olub ey. Əlahəzrət olmamışdan arvad kimi arvad idi, indi yaxın durmaq olmur. (*ağzını əyir*) Cahil!

Lvov: Fikir vermə, mənə düzünü deyin: İvanov bərədə sizin fikriniz nədir?

Kosix:

Heç nəyə dəyməz. Çəkməci kimi oynayır. Keçən il, hansısa bayramda bir hadisə oldu. Otururuq oynamaga: mən, qraf, Borkin və o. Mən paylayıram...

Lvov: (*sözünü kəsərək soruşuram*) Yaxşı adamdır o?

Kosix:

O? Kələkbazdır, hiyləgər. Oddan-sudan keçib. O da qraf da bir-birinə taydırlar. İyləyib çüyleyirlər hardan nə qapmaq olar. Cuhudu aldı, boşça çıxdı, indi Zyuzuşkanın sandıqlarına göz dikib. And içirəm, mən lənətə gəlim ki, bir ildən sonra o Zyuzuşkanı dilənci köküne salacaq. O, Zyuzuşkanı, qraf da Babakinə. Pulları qamarlayıb özləri üçün keyfə baxacaqlar. Doktor, niyə bu gün rənginiz belə solğundur? Üzünüz ağappaq olub.

Lvov:

Dünən çox içmişəm, yəqin ondandı.

(*Lebedev Saşa ilə daxıl olarkən*) Burda danışaq. (*Lvov və Kosixa*) Siz gedin, ay zuluslar, keçin, qızların yanına. Bizim xəlvət səhbətimiz var.

Kosix:

(*Sachsenin yanından keçərkən, heyranlıqla çirtma vurur*) Şəkildir. Kozır dama!

Lebedev:

Keç, mağara insani, keç.

(*Lvov və Kosix gedirlər*)

Lebedev:

Otur, Şuročka, bax belə. (*ətrafa boylanır*) Diqqətlə və lazımı ehtiramla qulaq as. Məsələ belədir. Anan mənə göstəriş verib ki, sənə bunları çatdırırm.. Başa düşürsən? Mən öz adımdan danışmayacağam. Anan əmr eləyib.

Saşa:

Ata, sözün qisası...

Lebedev:

Anan sənə gümüş pulnan 15 min cehiz verir... Belə ki, sonra söz-söhbət olmasın. Dayan, sus! Hələ harasıdır gör dalı nə gəlir. Sənə 15 min cehiz verilir, amma nəzərə alınsa ki, Nikolay Alekseyeviçin sənin anana 9 min borcu var, sənin cehizindən çıxılır.. Sonra da, bundan başqa...

Saşa:

Bunu mənə niyə deyirsən?

Lebedev:

Anan göstəriş verib.



- Saşa:** Məni sakit buraxın. Əgər sən heç olmasa bir az mənə və özüne hörmət etsəydin, mənimlə belə tərzdə danışmadın. Mənə sizin cehiziniz lazım deyil. Mən xahiş etməmişəm və etmirəm də.
- Lebedev:** Mənim nə taşırıım? Qoqolda iki siçovul əvvəl iyileyirlər, sonra gedirlər, sənsə, emansipe, heç iynəməmiş hücumu keçirən.
- Saşa:** Məni sakit buraxın. Qulağımı öz qəpik-quruş hesablarınızla təhqir etməyin.
- Lebedev:** Təf. hamımız elə eləyəcəksiz ki, mən ya özümü, ya da kimisə bıçaqlayacağam. O birisi bütün günü ağlamaq ağlayır, donquldanır, zəhləmi tökür, qəpikləri sayır, bu isə, ağıllı, insanpərvər, lənət olsun, azad Görüşlü doğmaca atasını anlamaq istəmir. Mən onun qulağını dəng edirəmmiş. Axi buraya gəlib sonin qulağını dəng etməmişdən qabaq, məni orada (*qapını göstərir*) tike-tike doğrayıblar, çarmaxa çəkiblər. Başa düşə bilmirsən. Beynimi gicəlləndirdilər, tamam çəş-baş oldum, gedin daha. (*qapıya tərəf gedir, dayanır*) Mənim heç xoşuma gəlmir. Sizdə olan hər şey xoşuma gəlmir.
- Saşa:** Nə xoşuna gəlmir axı?
- Lebedev:** Hər şey heç xoşuma gəlmir. Hər şey!
- Saşa:** Hər şey nə?
- Lebedev:** İndi mən sonin qarşında oyləşib, hər şeyi ərz elərəm. Mənim heç nə xoşuma gəlmir, sonin toyuna isə heç baxmaq istəmirəm. (*Saşaya yanaşıb, mehribanlıqla*) Sən məni bağışla. Şuroçka, bəlkə sonin toyun yerli-yerindədir, düzgündür, alıdır, prinsipləri var, amma onda yənə də nəsə yanlış bir şey var. Başqa toyular oxşamır. Sən gəncən, təravətlisən, təmizsən - şübhə kimi, gözəlsən, o isə dul kişi idir, yiprənib. Həm də mən onu anlamıram, özü bilər. (qızını öpür) Şuroçka, bağışla, amma burda nəsə tərtəmiz deyil. Adamlar çox danışır. Onun bu Sərrası birtəhər öldü, başa düşmürəm, sonra o necə oldu ki, birdən niyə səninlə evlənmək istədi? Bir sözlə, mən lap arvad kimiyyəm, lap köhnə krinolin kimi arvadlaşmışam, mənə qulaq asma. Heç kəsi yox, yalnız özünü dinlo.
- Saşa:** Ata, mənə də elə gəlir ki, nəsə düzgün deyil. Hə, hə düz deyil. Bilsəydin ki, mənə necə də ağırdır. Dözülməzdən utanıram və bunu etiraf etməkdən qorxuram. Əziz atam, sən mənə ürək-dirək ver, Allah xatırınə, məni öyrət ki, neynəməliyəm??
- Lebedev:** Nədir axı? Nə?
- Saşa:** Elə qorxuram ki... əvvəller belə deyildi. (*ətrafa boylanması*) Mənə elə gəlir ki, heç də onu başa düşmürəm və heç vaxt da başa düşən deyiləm. Nişanlısı olduğum bütün vaxt ərzində o bir dəfə də üzülmə gülümsəməyib, bir dəfə də sax gözümüzün içində baxmayıb. Daima şikayətlər, nədənsə peşimanlıq, hansısa günaha aid eyhamlar, titrəmə, əsməcə... Mən yoruldum. Bəzən elə dəqiqələr olur ki, mənə elə gəlir, onu elə də bərk, lazımi qədər sevmirəm. O bizi gələndə, mənimlə danışandasə, darixmağa başlayıram. Bu nə deməkdir, ata! Qorxuram!
- Lebedev:** Göyərçinim mənim, yeganə balam, qoca atanı dinlo. Nə qədər gec deyil, ondan imtinə elə.



- Saşa: (qorxu ilə)** Sən nə deyirsən, ata?
- Lebedev:** Doğrudan, Şuroçka. Hay-küy qopacaq, bütün uyezd dedi-qoduyla aşib-daşacaq, amma ömrün boyu özünü məhv etməkdənsə, bu qalmaqaldan keçmək yaxşıdır.
- Saşa:** Ele demə, ata, demə. Heç qulaq asmaq da istəmirəm. Qara fikirləri yaxına buraxmaq lazım deyil. O nəcibdir, bədbəxtdir, çətin başa düşülen insandır, mən onu sevəcəm, başa düşəcəm, ayağa qaldıracağam. Mən öz vəzifəmi yerinə yetirəsiyəm.
- Lebedev:** Bu vəzifə deyil, psixopatiyadır.
- Saşa:** Bəsdir! Mən heç özümə də etiraf etmək istəmədiyimi sənə söylədim. Sən də heç kəsə demə. Yaddan çıxaraq, getsin.
- Lebedev:** Bu söhbətdən heç nə anlamadım. Ya qocalıq məni kütləşdirib, ya da siz hamınız çox ağıllısınız, amma məni, öldürsəniz də, heç nə anlaya bilmədim.
-
- Şabelski: (girir)** Lənət olsun hamiya, mənə də o cümlədən. Biabırçılıqdır bu!
- Lebedev:** Sən nə istəyirsən?
- Şabelski:** Yox, doğrudan-doğruya nə olursa-olsun özünçün bir alçaqlıq, bir eclaflıq qurasan ki, təkcə məndə yox, hamida ikrah doğursun! Vallah, bunu mən də bacarra! Mən Borkinə demişəm ki, bu gün məni adaxlı elan eləsin. Hami eclaftır, mən də eclaft olacaq!
- Lebedev:** Sən mənim zəhləmi tökdün. Qulaq as, Matvey, elə hərzə-hərzə danışacaqsan ki, səni, bağışla məni, dolixanaya aparacaqlar.
- Şabelski:** Dəlixanın qeyri evlərdən nəyi pisdir ki? Lütf eyle, məni elə bu saat oraya apar. Burda hamı eclaftır, mənasızdır, dəyərsiz və bacarıqsızdır, öz-özümdən iyrənirəm, öz dediyim bircə kəlmə sözümə də. özüm inanıram.
- Lebedev:** Bilirsən nə var, qardaş? Ağzına saman al, yandır və insanlara tərəf üfür. Və ya, daha yaxşısı, papağını götür, çıx get öz evinə. Burda toy-busatdır, hamı deyir-gülür, sənsə qarğı kimi açırsan ağızını, qarr, qarr. Doğrudan...
- Şabelski pianoya tərəf əyilir və hıçkırlar.**
- Lebedev:** Atam-anam! Matvey! Qraf! Nə oldu sənə? Matyuşa, əzizim, mələyim, mən sənin xətrinə dəydim? Yaxşı, bağışla mən qoca köpəyi. Bağışla əyyaşı.. su iç...
- Şabelski:** İstəməz. (*başını qaldırır*)
- Lebedev:** Niyə ağılayırsan?
- Şabelski:** Heç, elə-belə.



Lebedev: Yox, Matyuşa, yalan demə, nə oldu sənə? Səbəb nədir?

Şabelski: Bu violonceli gördüm o cuhud yadına düşdü.

Lebedev: Sən də adam tapdırın xatırlamağa. Allah onun o dünyasını versin, nur içində yatsın, amma bunu xatırlamağın məqamı deyil.

Şabelski: Biz onunla duet çalırdıq. Valehedici, əla qadın idi.

(Saşa ağlayır)

Lebedev: Sənə nə oldu? Bəsdir. Burda ağlaşma açmayıln, ikisi də hönkürür. Mənse, mən... heç olmasa burdan çıxın gedin. Qonaqlardan ayıbdır.

Şabelski: Paşa, günün işığında məzarlıq da cana gəlir. Ümid olanda, qocalıq da yaxşı keçir. Mənimse bir zərrə qədər də olsun ümidiy yoxdur.

Lebedev: Hə, doğrudan da sənin vəziyyətin müşkuldür. Nə övladın var, nə pulun, nə bir işin-güçün. Amma neyniyəsən? (Saşaaya) Sənə nə oldu birdən-birə?

Şabelski: Paşa, mənə pul ver. O dünyada qaytaram. Mən Parisə gedim, arvadımın qəbrini ziyanət eləyim. Mən həyatimdə çox bədxərclik eləmişəm, var-dövlətimin yarısını ona-buna vermişəm, bu səbəbdən xahiş etməyə haqqım var. Həm də bunu dostumdan umuram.

Lebedev: *(çəşqinliqlə)* Əzizim, mənim qara qəpiyim də yoxdur. Amma, hər halda görüm neynirəm də... Yəni söz vermirəm, amma başa düşürsən də... Əla, əla *(kənarə)* lap təngə gətiriblər ha...

Babakina: Mənim kavalərim hanı? Qraf, siz məni tək qoymağə necə rəva görürsüz? Ay səni, yaramaz. (Yelpiyi ilə onun əlinə vurur)

Şabelski: Əl çəkin məndən. Sizdən zəhləm gedir.

Babakina: *(çəşqinliqlə)* Nə? Bu nə sözdür?

Şabelski: Çəkilin yanından.

Babakina: *(kresloya çöküb ağlayır)*

Zinaida Savişna: *(ağlaya-ağlaya gəlir)* Oraya kimsə gəlib. Deyəsən, bəyin sağdaşıdır. Xeyir-dua verməyin vaxtı çatıb.

Saşa: Ana!

Lebedev: Hə, indi hamı hönkürür. Kvartet! Bəsdir nəmişlik yaratdz. Matvey! Marfa Yegorovna, onda mən də qoşuluram sizə. *(Ağlayır)*
Ay, Allah!

Zinaida Savişna: Əgər sənə anan lazımlı deyilsə, əgər sözə baxmırınsa, onda sənin xətrinə bu yaxşılığı elərəm, xeyir-dua verrəm...
(İvanov daxıl olur, əlcaklı, əynində frak)

Lebedev: Bircə bu çatmırı, nə olub belə?

Saşa: Bəs sən niye?

İvanov: Üzr istəyirəm cənablar, izin verin mən Şaşyla təklikdə danışım.

Lebedev: Toydan qabaq gelinin yanına gəlmək düzgün deyil, sənin kilsəyə getmək vaxtındır.

İvanov: Paşa, rica eləyirəm.

(Lebedev çiynini çəkir. O, Zinaida Savişna, Qraf və Babakina çıxırlar)

Saşa: Nə buyurursan?

İvanov: Mən hirsimdən boğuluram, amma soyuqqanlı tərzdə danışa bilərəm. Qulaq as. Mən indi kəbinə getmək üçün geyinirdim, güzgüdə özünmə baxdim, gicgahlarım ağarın. Şura, qulaq as, hələ nə qər ki, gec deyil, sən özünükülərə elan et ki. toy olmayacaq. Bir təher başa sal. Ağlımızı başımıza yiğməğin vaxtıdır. Mən Hamleti oynadım, sən də yüksək düşüncəli bir qızı - bununla da kifayətlənək.

Saşa: *(çığırır)* Bu nə tondur mənimlə danışırsan? Heç qulaq asıram da.

İvanov: Mənse deyirəm və deyəcəyəm.

Saşa: Axı sən burası niyə gəlmisən? Sənin bu zarımağın artıq istehzaya çevrilir.

İvanov: Yox, daha zarımiram. İstehzə deyirsən? Bəli, istehzə ola bilər. Əgər özüm-özümə min dəfə artıq istehzada bulunub bütün dünyani özümə güldürə bilsəydim, bunu eləyərdim. Özümə güzgüdə baxdim, elə bil vicdanımda bir nüvə partladı. Mən özümə güldüm və xəcalətdən az qala dəli olacaqdım. Melanxoliya! Nəcib həsrət! Səbəbi bilinməyən kədər! Az qalib ki, hətta bir şeir də yazam. Zarımaq, şikayetlənmək, adamlara sixıntı gətirmək, anlanaq ki, həyat enerjisi həmişəlik yoxa çıxıb. Mən paslanmışam, artıq öz yaşadığımı yaşamışam, artıq tənəzzüldəyəm. Boğaza qədər bu manfur melanxoliyanın içindəyəm. Günsə parlaq işıq saçır, qarışqa belə öz yükünü yuvasına daşıyır, hərə özündən razıdır, bütün bunları anlamaqbilirlən nədir? Yox, üzr istəyirəm! Bəziləri səni firıldاقçı sayır, bəziləri təəssüflə başını bulayırlar, üçüncülər kömək əlini uzatmaq istəyir, dördüncülər - hər şeyə dodaq bütür - sənin ahlarına qulaq asır, sənə sanki ikinci Məhəmməd peyğəmbərə baxdıqları kimi ümidi baxır və ona müntəzirdirlər ki, sən indi onlara təzə bir dini elan edəcəksən - bütün bunları görmək, seyr eləmək! Yox, Allaha şüklərənəsən ki, mənim hələ qırurum və vicdanım özümdədir! Bura gəlirkən öz-özümə gülürdüm və mənə elə gəldi ki, ağaclar, ağaçdağı quşlar da mənə lağ eləyib gülürler.

Saşa: Bu qızəb deyil, sərsəmlikdir.

İvanov: Sən elə hesab eləyirsən? Yox, mən dəli deyiləm. İndi mən hər şeyi öz həqiqi işığında görünəm və mənim düşüncəm sənin vicdanın kimi temizdir. Biz bir-birimizi sevirik, amma toyumuz olmayıacaq. Mən istədiyim qədər sarsaqlaqıb üz-gözümü turşuda bilərəm, amma başqalarını məhv etməyə heç bir haqqım yoxdur. Öz zarlıtlımla mən zövcəmin yaşadığı ömrün sonuncu ilini zəhərlədim. Sən mənim nişanlım olduğun müddətə güləməyi tərgidin, beş il qocaldın. Atana həyatda hər şey aydın idi, mənim zəyəmdə o indi insanları başa düşə bilmir. Mən gurultuya, və ya qonaqlığa, ova, haraya gedirəmse özümle sixinti, məyusluq, narazılıq aparıram. Dayan, sözümüz kəsmə! Mən sərtəm, qeyzliyəm, lakin, bağlışa, məni hirs boğur və mən başqa cür danişa bilmirəm. Heç vaxt həyatı taqsırkar saymamışam, yalan deməmişəm, ona böhtən atmamışam. Lakin deyinən olandan sonra, qeyri-ixtiyari, özüm də bilmədən həyata böhtən atıram, taleyimdən şikayətlənirəm və mən qulaq asan hər bir kəsədə həyata ikrəh hissə oyanır və o da böhtən atmağa başlayır. Həm də bu hikkədir ax! Sanki mən yaşadığım üçün təbiətin boynuna minnət qoyuram. Allah mənim cəzamı versin!

Saşa: Sənin dediklərindən belə çıxır ki, sən göynəməkdən bezmisən və təzə bir həyata başlamağın vaxtıdır. Əla!

İvanov: Əlaliq bir şey görmürəm. Nə təzə həyat? Mən tamamilə məhv olmuşam. İkimiz də bunu başa düşməliyik. Təzə həyat!

Saşa: Nikolay, özünə gəl. Haradan bilirsən ki, məhv olmuşan? Belə bədbinlik olar? Yox, nə danışmağa həvəsim var, nə də qulaq asmağa. Kilsəyə get!

İvanov: Məhv oldum!

Saşa: Belə bağırma, qonaqlar eşidər.

İvanov: Əgər savadlı, sağlam adam heç bir aşkar səbəb olmadan şikayət etməyə başlayıbsa və get-gedə çuxura yuvarlanırsa, deməli o artıq dayanmadan yuvarlanacaq və ona xilas yoxdur. Bəs, hardadır mənim xilası? Nədədir? İki bilmirem, çaxırdan başım ağrıyr, seçilən yaza bilmirəm, öz mənəvi süstlüyüm dən etməyə gücüm çatmış və onda nəsə temtəraqlı bir şey görmürəm. Süstlük elə süstlükdür, zeiflik zəiflik. Mənədə bunların özgə adları yoxdur. Məhv oldum, məhv oldum! (*Ətrafa baxır*) Biza maneqilik törədən ola bilərlər. Qulaq as. Əgər sən məni həqiqətən sevirsənə, mənə yardım elə. Və elə bu dəqiqə, dərhal məndən imtina elə. Tez ol...

Saşa: Ah, Nikolay, bilsəydin məni necə yormusun. Qəlbimi necə incitmisən. Mərhəmətli, ağıllı adamsan, amma bir özün fikirləş: manasız məsləhət vermək olarmı? Hər gün yeni problem, biri birindən də çətin. Mən fəal məhəbbət istəyirdim, amma əzəblə məhəbbətə urcah oldum.

İvanov: Mənim qanuni arvadım olanda problemlər dəha da mürəkkəb olacaq. İmtina elə! Başa düş: sənin daxilində məhəbbət yox, vicdanlı təbiətin təsiri var. Sən qarşına məqsəd qoymusun ki, mənde insəni dirildəsən, bu yolla məni xilas edəsən, sənə o xoşdur ki, comərdlik eləyirsən. İndiçə geri çəkiləməyə hazırlısan, amma yanlış hissələr sənin qabağını kəsir. Bir başa düş!

Saşa: Sənin nə qəribə, ağlaşığın mənətiqin varmış. Mən səndən heç üz döndərə bilərəmmi? Axı necəüz döndərim? Sənin nə anan var, nə bacın, nə də yaxın dostların. Sən müflis vəziyyətdəsən, mülkün talan olunub, hər tərəfdən sənə böhtən atılar.

İvanov: Cox səfəh bir iş gördüm ki, bura gəldim. Mən gərək istədiyim kimi hərəkət edəydim.
(*Lebedev daxil olur*)

Saşa: (*atasına tərəf qaćır*) Ata, sən Tanrı, o özünü dəli kimi aparır, mənim xətrimə dəyir. Tələb eləyir ki, ondan üz döndərim, guya məni bədbəxt eləmək istəmir. Denən ona ki, mən ondan belə alicənəbliq istəmirəm. Mən neynədiyimi bilirəm.

Lebedev: Heç nə başa düşmürəm. Hansı alicənəbliq?

İvanov: Toy olmayacaq.

Saşa: Olacaq. Ata, ona de ki, toy olacaq.

Lebedev: Dayan, dayan. Sən nə səbəbə istəmirsən toy olsun?

İvanov: Mən ona izah elədim, amma başa düşmək istəmir.

Lebedev: Yox, sən ona yox, mənə başa sal görüm, özü də elə başa sal ki, mən həqiqətən başa düşüm. Ah, Nikolay Alekseyeviç! Sən Allahın hökmüne tabe ol. Sən həyatımıza qədər qarma-qarşıq gətirdin ki, mən elə bil kunstkamerada yaşayıram: baxıram və heç nə anlamıram. Müsibətdir. İndi mən bu qoca yaşımıda sənə neyiniyim? Bəlkə səni duelə çağırırm?

İvanov: Heç bir duel lazımlı deyil. Yalnız başınızı işladın və rus dilini başa düşməlisiniz.

Saşa: (*hayəcan içinde səhnədə var-gəl edir*) Dəhşətdir ki, bu! Dəhşətdir. Uşaq bunun yanında yalandı!

Lebedev: Birçə o qalır ki, ciyinlərini çəkəsən, başqa heç nə... Qulaq as, Nikolay! Sənin fikrinə, bütün bunlar ağıllı, ölçülüb-biçilmiş, güya bütün psixologiya qanunlarına uyğundur; mənə qalsa, buna biabırçılıq və bədbəxtikdən özgə ad vermək olmaz. Mən qocaya, son dəfə qulaq as. Gör nə deyirəm: beynini dincə qoy. Hər şeyə hamı kimi adı gözle bax. Bu dünyada hər şey sadədir. Tavan ağıdr, çəkmə qaradır, qənd şirindir. Sən Saşanı sevirsən, o da səni sevir. Sevirsənsə - qal, istəmirsən çıx get, səni qıyan olmaz. Axı burda qəliz ne var ki? Hər ikiniz sağlamsız, ağıllısız, əxlaq sahibisiz, Allaha şükr ac deyilsiz, əyin-başınız var. Daha nə isteyirsən? Pulin yoxdur? Lap olmasın. Xoşbəxtlik pulda deyil. Əlbəttə, başa düşürəm, mülkün girova qoymulub, faizi vərə bilmirsən; axı mən də atayam, anlayıram. Anası özü bilər, pul vermir - verməsin. Şura deyir ki, cehiz istəmir. Prinsiplər, Şopenhauer. Bunların hamısı cəfəngiyatdır. Mənim bankda özümün 10 minim var. Bu barədə uyezdə bundan xəbəri olan yoxdur. Nənəmdən qalıb. Sizin ikinizə hələlik bəsdir. Götürün, amma bir şərtlə, 2 minini Matvey vərəcəksiz.

(*Qonaqlar toplaşır*)

İvanov: Paşa, bu söhbətlərə lüzum yoxdur. Mən vicedanımın hökmünə qulaq asacağam.

Saşa: Mən də vicedanım nə deyirsə onu yerinə yetirəcəyəm. Onu bil, neynəsən də səni heç yana buraxmaram. Gedim anamı çağırırm.
(Gedir)

Lebedev: Heç nə anlamıram...

İvanov: Qulaq as, ay yaziq. Sənə özümün düz, ya əclaf, sağlam, yaxud ağıldan seyrək olduğumu başa salmaq fikrim yoxdur. Bunu onsuz da dərk edən deyilsən. Mən nə vaxtsa gənc, dəliqanlı, səmimi, ağıllıydım: sevir, nifrat edir hamı kimi neyəse inanırdım, işleyirdim, çalışırdım və on nəfərə bəs eləyen ümidişəm vardı, yel dəyirmanlarıyla vuruşurdum, başımı divarlarla vururdum, gücündən ziyan, fikirləşmədən, həyatı bilmədən ciyinimə elə bir yük aldım ki, ağırlığından dərhal belim sərpdi, damarları gərildi. Varsa da, yoxsa da özümü yalnız gəncliyimə sərf etməyə tələsirdim, başım gicəllənirdi, coşub-dasırdım: hədd gözləmirdim. Heç, başqa cür ola bilərdimi? Axi biz azıq, iş çoxdur, töklübələ qalib. Başdan aşır! İndi bax gör, mübarizə etdiyim həyat məndən necə qəddarcasına hayif alır?! Taqədən düşdüm. 30 yaşimdə mən artıq qocayam, süstələmişəm, ahil xəleti geyinmişəm. Ağırdañ ağır başım, tənbələmişəm ruhum, yorğun, üzgün, sarsılmış, inamsız, eşqsız, məqsədsiz kölgə kimi insanların arasında dolaşmaqdadayam, bilmirəm mən kiməm, niyə yaşayıram, həyatdan nə istəyirəm?
Artıq mənə elə galır ki, məhəbbət dediyin boş şeydir, nəvazış əttökəndir, zəhmətin mənəsi yoxdur, mahni və alovlu nitqlər bayağı və köhnədir. Özümlə hər yərə sixıntı, darılma, narazılıq, nifrat gəzdirirəm. Biryolluq məhv oldum. Sənin qarşında 35 yaşındı artıq bezikmiş - yorulmuş, məyus, öz dəyərsiz comərdliyi altında qalib əzilmiş bir insan durur: o xəcalətdən ölüür, öz zəifliyinə rişxənd eləyir. Ah, mənim qürurum necə də hiddət altında əzilir, məni qəzəb boğur. Bax gör özümü nə güne salmışam. Səndələyirəm: Zəifləmişəm. Matvey hanı? Qoy məni evə aparıb getsin.

(Zaldan səslər gəlir) Bəyin sağdaşı gəldi.

Şabelski: Özgənən köhnəlmış paltarında, əlcəksiz... Bu səbəbdən nə qədər istehzali gülüşlər, səfəh zarafatlar, bayağı təbəssümlər... Murdar gədə-güdələr!

Borkin: *(hövlnak gəlir, əynində frak, əlinde gül dəstəsi, pencəyində sağdaş çıçayı)* Uf, hanı o? *(İvanova)* Çoxdandır kilsədə gözləyirlər, sizsə burda fəlsəfə yürüdürsüz. Komiksiz! Vallah komiksiz! Axi siz gəlinlə yox, ayrıca, mənimlə getməlisiniz, mənsə gəlinin dalınca kilsədən gələcəyəm. Yəni siz bunu da anlamırsınız? Doğrudan məzəsiz!

Lvov: *(gəlir, İvanova)* Hə, burdasınız? *(Ucadan)* Nikolay Alekseyeviç İvanov, hamının qarşısında elan edirəm ki, siz əclafsınız!
(Hamı çəşqinliq içindədir)

Borkin: *(Lvova)* Hörmətli cənab, siz tərəfdən bu alçaqlıqdır. Mən sizi duelə çağırıram!

Lvov: Mən sizinlə nəinki vuruşmağı, heç kəlmə kəsməyi belə özümün haqqarət sayıram. Cənab İvanov isə məni nə zaman istəse duelə çağırıra bilər.

Şabelski: Cənab, sizinle mən vuruşacam.

Saşa: *(Lvova)* Nə üçün axı? Siz onu nə səbabə təhqir etdiniz? Cənablar, qoyun o mənə desin görüm: nəyin üstündə?

Lvov: Aleksandra Pavlovna, mən heç də səbəbsiz təhqir etmədim. Biləsiz, buraya vicedanlı bir insan kimi gəlmişəm ki, sizin gözünüzü açı, ricam budur, məni dinləyəsiz.

Saşa: Siz nə deyə bilərsiz ki? Məgər siz vicedanlı insansız? Bunu bütün aləm bilir. Yaxşısı budur, siz mənə təmiz vicedanla deyin ki: özünüz özünüza başa düşürsənmü, ya yox? Siz indi buraya vicedanlı insan kimi ayaq basmışız və onu dəhşətli şəkildə təhqir elədiz. Elə bir təhqir ki, az qala mənim axırına çıxdı. Əvvəller siz onu kölgə kimi taqib edəndə, yaşamağa mane olanda, siz əmin idizmi ki, öz borcumuzu yerinə yetirirsiniz, guya vicedanlı insansız. Siz unun şəxsi həyatına qarışdırız, qiybat qırır, dalınca danışır, onu mühakimə edirdiz. Mənə və bütün tanışlara hər yerde imzasız məktublar göndərirdiz və daima düşünürdü ki, guya siz vicedanlı adamsız. Doktor, bunun vicedan xatirinə olmasını fikirləşərək, heç onun xəstə arvadına da rəhminiz gəlmədi, və onu öz şəkk-şübələrinizlə rahat buraxmirdiz. Siz hər hansı qəddarlıq, zor və ən murdar alçaqlıq etsəniz belə, elə təsəvvür etsəniz belə, elə hesab edirəsiz ki, siz qeyri-adi vicedan iyiyəsi və mütərəqqi bir insansınız.

İvanov: *(gülərək)* Toy deyil ey, parlamentdir.

Saşa: *(Lvova)* İndi heç olmasa fikirləşin görün ki, siz özünüza başa düşürsəz, ya yox? Küt, qəlbsiz, ürəksiz insanlar!
(İvanovun əlinənə yapışır) Gedək burdan, Nikolay, ata, çıxaq gedək!

İvanov: Haraya gedək? Dayan, men bütün bunlara bir son qoyum. Gəncliyim oyandı, əvvəlki İvanov qayıtdı. (tapanca çıxarı)

Saşa: *(qışqırır)* Mən bilirəm o neynəmək istəyir. Nikolay, Allah xatirinə bəsdir!

İvanov: Çox aşağıya yuvarlandım. İndi dayan. Hər şeyin bir təhəri var. Çekilin. Sağ ol, Saşa!

Saşa: Nikolay, Allah xatirinə el saxla! Onu dayandırın!

İvanov: Buraxın məni! *(Kənara qaçıb özünə atəş açır.)*

SON

İvanov: Paşa, bu söhbetlərə lüzum yoxdur. Mən vicedanımın hökmüne qulaq asacağam.

Saşa: Mən də vicedanım nə deyirsə onu yerinə yetirəcəyəm. Onu bil, neynəsən də səni heç yana buraxmaram. Gedim anamı çağırırm. (Gedir)

Lebedev: Heç nə anlamırıam...

İvanov: Qulaq as, ay yaziq. Sən özümün düz, ya əclaf, sağlam, yaxud ağıldı seyrək olduğumu başa salmaq fikrim yoxdur. Bunu onsuz da dərk edən deyilsən. Mən nə vaxtsa gənc, dəliqanlı, səmimi, ağıllıydım: sevir, nifrat edir hamı kimi nəyəsə inanırdım, işleyirdim, çalışırdım və on nəfərə bəs eləyən ümidi lərim vardı, yel dəyirmənləriylə vuruşurdum, başımı divarlarla vururdum, gücumdən ziyadə, fikirləşmədən, həyatı bilmədən çıynımə elə bir yüksəldim ki, ağırlığından dərhal belim sərpdi, damalarım gərildi. Varsa da, yoxsa da özümü yalnız gəncliyimə sərf etməyə tələsirdim, başım gicəllenirdi, coşub-dasırdım: hədd gözləmirdim. Heç, başqa cür ola bilərdim? Axi biz azaq, iş çoxdur, töküllüb qalıb. Başdan aşır! İndi bax gör, mübarizə etdiyim həyat məndən nece qəddarcasına hayif alır?! Taqədən düşdüm. 30 yaşimdə mən artıq qocayam, süstləşmişəm, ahil xəleti geyinmişəm. Ağirdan ağır başım, tənbələşmiş ruhum, yorğun, üzgün, sarsılmış, inamsız, eşqsız, məqsədsiz kölgə kimi insanların arasında dolasmaqdayam, bilmirəm mən kimiəm, niyə yaşayırəm, həyatdan nə istayıram?

Artıq mənə elə gelir ki, məhəbbət dediyin boş şeydir, nəvazış əttökəndir, zəhəmetin mənası yoxdur, mahni və alovlu nitqlər bayağı və köhnədir. Özümlə hər yere sıxıntı, darılma, narazılıq, nifret gəzdirirəm. Biryolluq məhv oldum. Sənin qarşısında 35 yaşında artıq bezikmiş - yorulmuş, məyus, öz dəyərsiz comərdliyin altında qalıb əzilmiş bir insan durur: o xəcalətdən olur, öz zaifliyinə rişxənd eləyir. Ah, mənim qürurum necə də hiddət altında əzilir, məni qəzəb boğur. Bax gör özümü nə güne salmışam. Səndələyirəm: Zəifləmişəm. Matvey han? Qoy məni eve aparıb getsin.

(Zaldan səslər gəlir) Bəyin sağdaşı gəldi.

Şabelski: Özgənin köhnəlmış paltarında, əlcəksiz... Bu səbəbdən nə qədər istehzalı gülüşlər, səfəh zarafatlar, bayağı təbəssümlər... Murdar gədə-güdələr!

Borkin: (hövlnak gəlir, əynində frak, əlinde gül dəstəsi, pencayində sağıdaşçıçıy) Uf, hanı o? (İvanova) Çoxdandır kilsədə gözləyirlər, sizsə burda fəlsəfə yürüdürsüz. Komiksiz! Vallah komiksiz! Axi siz gəlinlə yox, ayrıca, mənimlə getməlisiniz, mənse gəlinin dalınca kilsədən gələcəyəm. Yəni siz bunu da anlamırsınız? Doğrudan məzəsiz!

Lvov: (gəlir, İvanova) Hə, burdasız? (Ucadan) Nikolay Alekseyeviç İvanov, hamının qarşısında elan edirəm ki, siz əclafsınız!

Borkin: (Lvova) Hörmətli cənab, siz tərəfdən bu alçaqlıqdır. Mən sizi duele çağırıram!

Lvov: Mən sizinlə nəinki vuruşmağı, heç kəlmə kəsməyi belə özümün həqarət sayıram. Cənab İvanov isə məni nə zaman istəsə duele çağırıa bilər.

Şabelski: Cənab, sizinle mən vuruşacam.

Saşa: (Lvova) Nə üçün axı? Siz onu nə səbəbə təhqir etdiniz? Cənablar, qoyun o mənə desin görüm: nəyin üstündə?

Lvov: Aleksandra Pavlovna, mən heç də səbəbsiz təhqir etmədim. Biləsiz, buraya vicedanlı bir insan kimi gəlmışəm ki, sizin gözünüüzü açım, ricam budur, məni dinləyəsiz.

Saşa: Siz nə deyə bilərsiz ki? Məger siz vicedanlı insansız? Bunu bütün aləm bilir. Yaxşısı budur, siz mənə təmiz vicedanla deyin ki: özünüz özünüzü başa düşürsəm, ya yox? Siz indi buraya vicedanlı insan kimi ayaq basmışız və onu dəhşətli şəkildə təhqir elədiz. Elə bir təhqir ki, az qala mənim axırına çıxdı. Əvvəller siz onu kölgə kimi təqib edəndə, yaşamağa mane olanda, siz əmin idizmi ki, öz borcunuza yerinə yetirirsiz, guya vicedanlı insansız. Siz onun şəxsi həyatına qarışırıd, qiybat qırır, dalınca danişir onu mühakimə edirdiz. Mənə və bütün tanışlara hər yerdə imzasız məktublar göndərirdiz və daima düşüñürdüz ki, guya siz vicedanlı adamsız. Doktor, bunun vicedan xatirinə olmasına fikirləşərək, heç onun xəstə arvadına da rəhminiz gəlmədi, və onu öz şəkk-şübhələrinizlə rahat buraxmirdiz. Siz hər hansı qəddarlıq, zor və ən murdar alçaqlıq etsəniz belə, elə təsəvvür etsəniz belə, elə hesab edirsiz ki, siz qeyri-adi vicedan yiyesi və mütərəqqi bir insansınız.

İvanov: (gülərək) Toy deyil ey, parlamentdir.

Saşa: (Lvova) İndi heç olmasa fikirləşin görün ki, siz özünüzü başa düşürsəz, ya yox? Küt, qəlbsiz, ürəksiz insanlar! (İvanovun əlinən yapışır) Gedək burdan, Nikolay, ata, çıxaq gedək!

İvanov: Haraya gedək? Dayan, mən bütün bunlara bir son qoyum. Gəncliyim oyandı, əvvəlki İvanov qayıdı. (tapanca çıxarı)

Saşa: (qışqırır) Mən bilirəm o neyəmək istəyir. Nikolay, Allah xatirinə bəsdir!

İvanov: Çox aşağıya yuvarlandım. İndi dayan. Hər şeyin bir təhəri var. Çekilin. Sağ ol, Saşa!

Saşa: Nikolay, Allah xatirinə əl saxla! Onu dayandırın!

İvanov: Buraxın məni! (Kənarə qaçıb özünə atəş açır.)

SON